



MUSAVAT

Ramazan
bayramınız
mübarek!

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 15-19 iyun 2018-ci il Cümə № 130 (7019) Qiyməti 60 qəpik

Gündəm

Tramp neftin ucuzlaşmasını istəyir - ilginc səbəb



Ekspertlər deyir ki, ABŞ-in dünya neft bazarına təsir gücü əvvəlki kimi deyil, amma...

yazısı sah.10-də

Kremlin sülhməramlı kələyi - "Qarabağa girsə, bir daha oradan çıxmaz"

yazısı sah.6-də

Görüş yeri təyin edildi: yayın sonu, Moskva...

yazısı sah.9-də

Yağ kimi monopoliya - kərə yağı bahalaşır

yazısı sah.10-də

Ermənistanda və Qarabağ erməniləri arasında müharibə panikası

yazısı sah.11-də

Bayılda son durum: əhali xəbər gözləyir

yazısı sah.3-də

Hüquqşunasdan Rüfət Aslanlıya sərt sözər

yazısı sah.4-də

"Son zəng" in acı xəbərləri: Tovuzda müəllim öldü, Qobustanda bıçaqlanma

yazısı sah.3-də

Büdcə dəyişikliyi gündəmdə - hökumətə tənqidlər var

yazısı sah.4-də

Rusiyadan təklif: "Azərbaycan Suriyaya girsin..."

yazısı sah.8-də

Bakının Avropa Birliyi ilə sazişinə AŞ PA əngəli mümkünmü?

yazısı sah.12-də

ANKARADAN TARİXİ MESAJ - "AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN BİRGƏ GÜCÜNÜ GÖRƏCƏKSİZ..."

İki qardaş ölkəni indi təkcə ortaqlara maraqlar birləşdirmir; **Türkiyədə yaşayan azərbaycanlı politoloqdan sensasion iddia:** "Əliyevlə Erdoğan "ittifaq dövləti" qura bilərlər..."



MUSAVAT.CO
onlayn ictmə-işiyi q

yazısı sah.9-də

Marneulidə azərbaycanlılarla bağlı nə bas verir?

Deputat Azər Süleymanova qarşı cinayət işinin açılması proseslərin xoşagəlməyən məcaraya doğru getdiyini göstərir; Bakıdan reaksiyalar

yazısı sah.5-də



Bakıdan gedən diplomat müxalifətə keçdi

yazısı sah.6-də



**Şahin Cəfərli:
"Marqvelaşvilinın
Əskি�şəhər
səfərini İvanışvili
əngəlləyib"**

yazısı sah.7-də



**Baş bankırdən
inflyasiya və
kredit faizi
açıqlaması**

yazısı sah.12-də



Kim Çen in Putine məktub göndərib

Modern.az "RBC"yə istinadən bildirib ki, Rusiya prezidentine gizli məktubu Şimali Koreya Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam təqdim edib.

Rusiya prezidenti ilə Namin görüşü zamanı Putin Şimali Koreya liderinə Rusiyaya səfər etmək üçün dəvətini təsdiq-ləyib.

"Şimali Koreyanın lideri Kim Çen inə Rusiyaya gəlmək üçün dəvətimizi çatdırmağınızı xahiş edirəm" - Putin bildirib.

Rusiya prezidenti Kim Çen inə Rusiyaya sentyabrdə Şərqiqtası forumu çərçivəsində və ya başqa bir vaxtda gələ bileyəcəyi qeyd edib. Görüşün vaxtının Xarici İşlər Nazirliyi xətti ilə müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, analoji olaraq may ayında Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfəri zamanı Vladimir Putinin şəxsi məktubunu Kim Çen inə çatdırıb.

Naxçıvan üçün xüsusi təklif!

1.5 GB cəmi 3 AZN



"Nar"dan Naxçıvan üçün xüsusi təklif

"Nar" operatoru Naxçıvan üçün xüsusi təklifle çıxış edib. Artıq "Turbo L" paketini 50% endirimlə əldə etmək mümkündür. Paketi aktivləşdirən abunəçi 1,5 GB interneti 3 AZN-ə əldə edir. "Turbo L" paketini 11-15 iyun tarixləri arasında sıfariş edən bütün abunəçilər bu endirimdən yararlana biləcəklər. Paketin istifadə müddəti 30 gündür. İstifadə müddəti bitdikdən sonra paket standart şərtlərlə avtomatik olaraq aktivləşir.

Kampaniyaya qoşulmaq üçün *777#04#YES yığmaq və ya +L yazıb 777 nömrəsinə göndərmək lazımdır. Bonusları yoxlamaq üçün isə *777#20#YES yığmaq kifayətdir. Bu təklif yalnız müvafiq SMS bildirişini alan "Nar" abunəçilərinə şəmil olunur. Kampaniya haqqında daha ətraflı məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək olar:

<https://www.nar.az/turbo-l-nakhchivan>

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fealiyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rəhbər sahəsinin aparıcı şirkətlərindən birinə əvvəlib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi əhrəmının çağdaş heyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Təhsil naziri dərs proqramlarının iyunun 14-dən təz bitməsinə münasibət bildirdi

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə tədris proqramlarının tədris ilinin sona çatmasından, yəni iyunun 14-dən daha əvvəl bitməsinə münasibət bildirib.

C.Bayramov bildirib ki, 2015-ci ildə Azərbaycanda dərs ili müddəti iki həftə uzadıldıqdan sonra hazırlanmış dərsliklərin, müəllimlər üçün metodiki vəsaitlərin hamısı 34 dərs həftəsi üçün hesablanıb:

"Təhsil Nazirliyinin nəzdində Təhsil İnstitutu həmin müddətdən əvvəl hazırlanmış dərsliklərə bağlı xüsusi tövsiyələr hazırlanıb. Bütün rayon təhsil şöbələrinə, məktəblərə də dərs materiallarının həmin tövsiyələr əsasında 34 həftə ərzində şagirdlərə təqdim



Ceyhun Bayramov

edilməsi barədə geniş məlumatlar verilib".

Katırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015-ci ildən ümumtəhsil məktəblərində dərs sentyabrın 15-də başlayıb mayın 31-də bitirdi.



Yol polisi səfərə çıxan sürücülərə müraciət etdi

Yay mövsümündə müxtəlif regionlara səyahətə çıxan, istirahət zonalarına gedən insanları sayı artdıqdan yollarda nəqliyyatın hərəkət intensivliyi də yüksəlir. Belə hərəkət zamanı yollarda təhlükəsizliyin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə diqqət yetirilməli bir neçə hali təkrar xatırladır.

İdarədən virtualaz.org-a verilən məlumatə görə, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə bir daha nəzarət edilməlidir, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə mümkün qədər günün sərin vaxtlarında yola çıxmək məsləhətdir.

Hərəkət zamanı təhlükəsizlik kəmərlərini tekce sürücülər deyil, sərnişinlərin də bağlanması mütələqdir. Kəmərlərin bağlanmaması tekce məsuliyyət yaratır, hər hansı qəza zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur.

Qeyd olunur ki, rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayıaraq sürət rejimində ciddi əməl etməkdir: "Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun halda sükən arxasına oyleşməyin. Belə halda siz yalnız özünüzdə deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Yolboyu ötmə, manevrətə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşidan gelən, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayı olmadığınız, yanlış qərar verməyin.

Yol hərəkəti qaydalarına riayət etməkə bayram günlərini özünüzün və əzizlərinizin xoş keçirməsi üçün zəmin yaratmış olarsınız".



Türkiyə ordusu itki verdi: 1 ölü, 4 yaralı

Türkiyənin Hakkari rayonunda PKK terroristlərinin hücumu nəticəsində bir türk əsgəri həyatını itti.

Modern.az "Habertürk" neşrinə istinadən xəber verir ki, hücumda daha üç əsgərin yaralandığı da bildirilib.

Hakkari valiliyindən Zengil Təpə bölgəsinə PKK terrorçularının idarə olunan raket vasitəsilə həcüm edildiyi bildirilib.

Hazırda bölgədə terrorçulara qarşı hava həcümü həyata keçirilir.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sıfariş edirsiz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01




Rauf Əbdürəhmanlı

Daha bir müxalifətçi saxlanıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon təşkilatının fəali Rauf Əbdürəhmanlı iyunun 13-də Bakıda saxlanılıb. "Turan" xəbər verir ki, o, Bakıdan Şəkiyə göndərilib və yerli polis şöbəsində saxlanılır.

AXCP-də hesab edirlər ki, Əbdürəhmanın saxlanılması onun siyasi fealiyyəti ilə bağlıdır.

Azərbaycanlı Ukraynada yüksək vəzifəyə təyin edildi



İlham Dadaşov

Ukraynanın Energetika və Kömür Sənaye Nazirliyinə azərbaycanlı müşavir təyin olunub. Yerli mətbuat yazar ki, nazir Igor Nasalikin imzaladığı sərəncamla İlham Dadaşov Dadaşov nazirin müşaviri təyin edilib.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İlham Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib. Evlidir, 4 övladı var.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İl. Dadaşov 1987-ci ildə Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İl. Dadaşov biznes fealiyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layih

Bayıl ərazisində sürüşmə zonasında voziyyət stabil olaraq qalır. Lakin hələ ki ərazidən sürüşmə səbəbindən köçürülen sakinlər geri qaytarılmayıb.

Bu barədə "Yeni Müsavat" məlumat verən sakin Elmeddin Muradlı bildirib ki, ərazidə dəyişən heç nə yoxdur:

"Yene də sakinlər gündüz gəlib evlərinə nəzarət edirlər, axşam saatlarında isə kirayə yaşaçıqları mənzilə yollanırlar. Sürüşmə baş verəndən sonra kommunal xətlər kəsilib və hələ də işq və qaz verilmir. Yalnız suyun verilişini bərpə ediblər. Bundan əlavə, ərazidə əvvəller polis postu qurulmuşdu. Artıq o da yoxdur. Bu səbəbdən de insanlar hər gün gəlib, evlərinə nəzarət edirlər. Cənubi yiyəsiz qoymaq da olmur. Bizə deməmişdilər ki, öten ayın axırında məlumat verəcəklər ki, camaatın tələyi necə olacaq. Lakin hələ ki bir söz deyən yoxdur. Səbəyel Rayon İcra Hakimiyyəti yekun fikir söyləmir. Sakinlərin əksəriyyəti verilən kirayə pulunu götürüb, evlərini tərk ediblər. Lakin getməyənlər de var ki, onlar da evlərinən yaşamağa davam edirlər".

Bayıl yamacında Buxta küçəsi ərazisində de vəziyyət dəyişməz qalıb. Orada yaşayan sakinlərdən öyrəndik ki, ərazidə sürüşmə baş vermeyib:

"Vəziyyət stabildir. Yalnız ucan evlərin sakinləri köçüb, hərasa gediblər. Yerda qalan əhaliyənə de təhlükeli şəraitdə yaşamağa davam edir", deyə sakinlər bildirdilər.

Məsələ ilə bağlı Ekologiya ve

Bayılda son durum: Əhali xəbər gözləyir

Bayıl yamacında aparılan tədqiqat işlərinin nəticəsi məlum olub



Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, Bayıl yamacında "Teleqüllə" ətrafında aparılan tədqiqat işləri yekunlaşdırıldı. Qeyd olunub ki, aparılmış tədqiqat işləri ilə bağlı hesabat hazırlanıb və aidiyəti dövlət orqanları tərəfindən hesabata rəy verilib. Hesabat baxılma-

si üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Bayıl dərəsinin sağ yamacı haqqda təkiflər hesabatda öz əksini tapıb.

Bildirilib ki, ərazidə yene de ekspertiza qrupu işlərini davam etdirir.

Məlumat üçün qeyd edək ki, Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülen 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilmesi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçəsinin Ehtiyat Fondundan Səbəyel Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrıilib. Eyni zamanda 10 fevral 2018-ci il tarixində həmin ərazidə tam dağlıq 90-ci illərdə tikilmiş 4 fərdi yaşayış evin sahiblərinə kompensasiya ödənilib.

Bu il mayın 15-de saat 20:00 radələrində isə Səbəyel rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib və bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara maruz qalıb.

□ ƏLİ RAİS,
"Yeni Müsavat"



Bakıda "Range Rover"la 2 nəfəri öldürən polis həbs edildi

İyunun 12-də Bineqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza tərədərək hadisə yerindən qaçan şəxs tutulub.

Bele ki, iyunun 12-de Bineqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobil Rahib Əliyevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Şahidlər bildirib ki, hadisədən sonra "Range Rover"ın başından xəsərət alan sürücüsü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb. Buna baxmayaraq, "Range Rover"ın prestijli dövlət nömrə nişanı (10 XR 009) daşıdığı məlum olub. Həmin avtomobil o qədər yüksək sürətə hərəkət edirmiş ki, toqquşma zamanı "Ford"un üstüne çıxıb və zərbədən alışaraq yanına baslayıb.

APA iki nəfərin ölümü ilə nəticələnən və KİV-də müxtəlif fikir və iddiaların yayılması səbəb olan bu ağır yol-nəqliyyat hadisəsinin iştirakçısı olan həmin sürücünün şəxsiyyətinin müəyyən edilib-edilmədiyini öyrənmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, həmin sürücünün şəxsiyyəti müəyyən edilib və o, artıq həbs olunub: "Doğrudan da ağır hadisədir. Təessüflər olsun ki, nəticədə iki vətəndaşımız dünyasını dəyişib. Polisin eməliyyat-istintaq qrupu hadisə yerinə çatanda "Range Rover" markalı avtomobilin sürücüsü artıq oranı tərk etmişdi. Bütün bunlara baxmayaraq, DİN rehbərliyinin birbaşa nəzarətə götürdüyü bu hadisə ilə bağlı operativ olaraq peşəkarlıqla həyata keçirilən eməliyyat-axtaşış və istintaq tədbirləri uğurla nəticələnib. Məlum oldu ki, qəza baş verən zaman "Range Rover" in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjant Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qararı ilə barəsində həbs-qətimkən tədbiri seçilərək istintaqa təhvil verilib. Hadisə ilə bağlı Bineqədi RPİ-də qaldırılmış cinayət işi bundan sonra davam etdirilməsi üçün rayon prokurorluğunə göndərilib".



"Son zəng" in acı xəbərləri: Tovuzda müəllim öldü, Qobustanda bıçaqlanma

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib. Rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-dədəbiyyat müəlliimi, 1965-ci il təvəllüdü Nüshəbə Ələkbərovun halı pisləşib (APA).

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumatə görə, N. Ələkbərova ürək-damar xəstəliyindən əziyyət çəkmiş.

"Son zəng" günümüzə şagirdlər arasında qanlı dava olub.

Bele ki, Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb. "Report"un məlumatına görə, hadisə A.O. Çənəyevski adına şəhər 1 sayılı tam orta məktəbin şagirdləri arasında baş verib.

Bele ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sahini Rauf Təhmircə oğlu Ağaəliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb.


Mübahisə zəminində R. Ağaəliyev üstündə saxladığı bıçaqla V. Şəhriyarova 4 biçəq zərbəsi vuraraq hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən saxlanılıb.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırılmalara başlanılıb.

Jurnalistlərin, siyasetçilərin və sənətçilərin bayram planları

Ramazan bayramı günlərində əksəriyyət istirahətə üstünlük verəcək



İyunun 15-dən etibaren Ramazan bayramı münasibətən ölkəmizdə tətil başlayır. Məlum olduğu kimi, bu il Ramazan bayramı iyunun 15-16-na təsadüf edir. İyunun 15-i ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olundugundan, həmçinin 16 iyun şənbə gününe tosadüf etdiyi üçün Əmək Məcləssinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 18 iyun, yəni bazar ertəsi və 19 iyun çərşənbə axşamı da qeyri-iş günü hesab edilir. Buna nü da ölkədə 5 gün qeyri-iş günü olacaq.

Media qurumları, partiyalar bu günlərdə fealiyyət göstərəcəkmi?

Məsələ ilə bağlı "Yeni Müsavat"ın direktoru Ələsgər Süleymanov deyib ki, bayram münasibətən iyunun 14-ü axırıcı iş günümüzdür: "Artıq iyunun 15-dən bayram istirahətinə çıxacaq. Qəzətimizin son sayı isə iyun 15-də dərc ediləcək. Növbəti iş günümüzü iyunun 19-da olacaq. Yəni növbəti sayımız iyun 20-də satışda olacaq. Redaksiyamız bayram münasibətə hər hansı tədbir keçirməyən düşünür. Lakin qurumumuz adətən bayram, qeyri-iş günlərində də işləyir. Çünkü xəber, informasiya faslısız olmalıdır, bunun bayrama, tətələ adiyyət yoxdur. Redaktorlarımız öz işçiləri ilə növbəlik şəklində saytlarımızı idarə edir".

"Gündəlik Telegraf" Media Grupunun rəhbəri Aynur Camalqızı isə qeyd etdi ki, təmsil etdiyi qurum bayram günlərində növbəlik şəklində çalışacaq: "Kollektiv bir araya toplayıb hənsəsə tədbir keçirməyi düşünürük. Lakin qurumumuz adətən bayram, qeyri-iş günlərində də işləyir. Çünkü xəber, informasiya faslısız olmalıdır, bunun bayrama, tətələ adiyyət yoxdur. Redaktorlarımız öz işçiləri ilə növbəlik şəklində saytlarımızı idarə edir".

ADP sədri Sərdar Cəlaloğlu qeyd edib ki, təmsil etdiyi partiya üzvləri qanunla tətbiq edilən bayram günlərində istirahət edəcək, özü isə çalışacaq: "Bu-

İşgal bölgəsinin hava proqnozu necə müəyyən edilir?

Ramazan bayramında ölkə ərazisində hava şəraiti əsasən sabit keçəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülsəd Məmmədova "Yeni Müsavat" aqıqlamasında bildirib:

"Növbəti iki gündə hava əsasən yağımsız olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25-30, Mərkəzi Aran rayonlarında 30-35, dağlıq ərazilərdə 17-22 dərəcə teşkil edəcək. İyunun 16-sı axşam bəzi şimal və qərbi rayonlarında hava şəraitiin dəyişəcəyi, qeyri-sabit olacaq, ara-bir yağış yağacaq, ayrı-ayrı rayonlarda leysan xarakterli, in-

tensiv yağış yağacaq gözlenir. Hətta dolu düşəcəyi də ehtimal edilir. Təxminən 17-dən başlayaraq havanın temperaturunun bu günlərdəkən nisbətən 3-4 dərəcə aşağı düşəcəyi gözlenir. Yəni əger hazırda paytaxtda havanın temperaturu 31-36 dərəcə arasında dəyişirse, artıq 17-dən başlayaraq 31-32 dərəcə olacaq ehtimal olunur".

Məlum olduğu kimi, Azərbaycanın 20 faiz torpaqları işgal altındadır. Vaxtaşın olaraq bu bölgələrdəki hava şəraiti ilə bağlı məlumat verilir. Marağlıdır, bəs işgal altında olan bölgələrin hava proqnozu necə təyin edilir?

Gülsəd Məmmədova sənədli



zu xəritə və əlimizdə olan məlumatlara əsasən təyin edir və atmosfer hadisəsi olarsa məlumat veririk. Havanın temperaturu, külək, yağış bütün burlar haqqında məlumatlar bölgələrə yaxınlaşır".

□ Xalidə GƏRAY,
Musavat.com

1 sayılı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə tanımış iqtisadçı ekspert, hüquqşunas Əkrəm Həsənovun barəsində absurd bir xüsusi qərardad çıxarılib. Tecrübəli hüquqşunas Əkrəm Həsənov ləğv edilmiş "Bank Standard"ın 82 əmanətçisinin nümayəndəsi olaraq Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının məhkəməyə verib.

İddianın mahiyəti də budur ki, 82 vətəndaşa bu 2 qurumun səhlənkarlığı üzündən böyük ziyan dəyişib və həmin ziyan tutulub əmanətçilərə qaytarılmalıdır. İddia onunla əsaslandırılır ki, 10 il ərzində hər il "Bank Standard"da yoxlama aparılıb, müvafiq aktlar tərtib olunub və işlərin qaydasında getdiyi əksini tapıb. Bank ləğv olunanda isə məlum olub ki, əslində əmanətçilərin "Bank Standard" a etibar etdiyi əmanətəri sağa-sola xərclənib, heç bir girov təminatı olmadan kredit şəklində verilib. Odur ki, əmanətərə batıb. Bu gün 82 əmanətçinin bankın müflisləşməsində təqsirli olan şəxslərə qarşı 1 sayılı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi Rayon Məhkəməsində 6 kollektiv iddiası var. İddiada təqsirkarlıdan vurulan zərərin əvəzi - 47 milyon 500 min dollardan (81 milyon manat) çox məbləğin ödənilməsi tələb olunur. Mətbuatda bu qalmaqallı məhkəmə çəkişməsi haqqda məlumat yayılıb. Mənbəyi bilinməyən məlumatlarda Əkrəm Həsənovun hərəkətlərinə cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi



qərardad qəbul edib. Qərardadda mənim etiraz təqdim etməyim, göstərdiyim arqumentlər yoxdur. Hakim qərəzli olmasayı, xüsusi qərardadda yalnız 1 tərəfin fikirləri ni əks etdirməzdə. Mənim getirdiyim 5 arqumentdən 1-ni heç olmasa, xüsusi qərarda eləvə edərdi. Həmin arqumentlərin her biri ayrı-ayrılıqlıda xüsusi qərardadın qərəzli olduğunu təsdiqləyir".

Əkrəm Həsənov deyib ki, qarşı taraf iddia edir ki, guya bank sırrını yayaqla cinayət törədilib: "Həmin məlumatları

Yoxdur belə məlumat! "Banklar haqqında" Qanuna görə, ləğv planı bütün kreditorlara təqdim olunmalıdır. Yəni məhkəmə də həmin ləğvetmə planını mənə təqdim edib. Əger ləğv etme planında bank sırrı olsayı, Bakı Apelyasiya Məhkəməsi həmin sənədi mənə təqdim etməzdə. Deməli, məhkəmə həmin sənədi kreditorlara təqdim etmək sənədə bank sırrı olmadığını təsdiqləyib".

Əkrəm Həsənov Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı ilə

sahibi İbrahim Alışovdur. Büttün bu işlərin arxasında dayanan da odur. Belə absurd, bisavad vəsatətlərə məni qorxutmaq mümkün deyil".

Əkrəm Həsənov deyir ki, Palata rəhbərliyi belə vəsatətlərə digər bağlanmış banklar dan "Antikolektor" a axışan bank müştərilərinin qarşısını almağa çalışır: "Bu xüsusi qərardad məhkəmədə elan olundu, amma bizə təqdim olunmadı. Bu təsadüfi deyildi. Onlar metbuata xəbər sızdırıldılar ki, guya məhkəmə əməlimdə ci-neyet tərkibi tapıb. Hesab edi-

Hüquqşunasdan Rüfət Aslanlıya sərt sözər

Əkrəm Həsənov: "Bütün bu işlərin arxasında dayanan da odur"

qərardad qəbul edilmesi və məsələnin baxılması üçün prokurorluğunə göndərildiyi bildirilir.

Əkrəm Həsənov deyir ki, mayın 24-də qəbul olunan xüsusi qərardad 2 gün əvvəl ona təqdim olunub. Onun sözlərinə görə, xüsusi qərardad qərəzlidir: "Maliyyə Bazarlarına Nəzarət Palatası iddia edir ki, guya mən bank sırrı olan məlumatları yaymışam və barəmdə xüsusi qərardad çıxarılmasını tələb edib. Həkim Elçin Məmmədov iclası dayandırdı. Həmin günün sonunda mən yazılı şəkildə etirazımı hakime təqdim etdim. Palatanın verdiyi vəsatətin niyə qərəzli və əsəssiz olduğunu ortaya qoymadım. Bundan 10 gün sonra hakim xüsusi

mə prosesinde dedi ki, cina-yet əməline qiymət vermirlər, bəs məhkəmə inzibati-iqtisadi məhkəmedir. Halbuki Elçin Məmmədov cinayət işləri üzrə məhkəmədə işləyib. Hakim özü də işdə açıq-aşkar qərəzlidir. Palatanın verdiyi gün həkim Elçin Məmmədov iclası dayandırdı. Həmin günün sonunda mən yazılı şəkildə etirazımı hakime təqdim etdim. Palatanın verdiyi vəsatətin niyə qərəzli və əsəssiz olduğunu ortaya qoymadım. Bundan 10 gün sonra hakim xüsusi

mənə məhkəmə təqdim edib, bunu özləri də vəsatətlərində, sonradan isə xüsusi qərardad yazırlar. Bundan başqa, İnzibati Prosessual Məcəllədə xüsusi qərardad anlayışı yoxdur! Sadəcə, yoxdur! Hakim belə bir qərardad çıxara bilməzdə! Digər tərefdən, "Bank Standard"ın ləğv planında bank sırrı yoxdur. Xüsusi qərardadda da hansı bank sırrının səhəbət getdiyi açıqlanmışdır. Bank sırrı səhəbəti varsa, konkret olmalıdır, konkret müşətəri haqqda məlumat olmalıdır. Hazırda Palatada söz

□ E. MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"

rəm ki, belə sızdırılmanın arxasında Palata durur. Mayın 24-də məhkəmədə elan olunan xüsusi qərardadı mənə 2 gün əvvəl veriblər. Mənə verməmişdən əvvəl isə məlumat mətbuatda peydə olmuşdu. Rüfət Aslanlı belə bir addım atmazdı. Çünkü işinin peşəkarıdır. Bilir ki, belə addımlarla cılızlığı ortaya qoymuş olacaq. Bilinəcək ki, qanunsuz, əsaslı, qeyri-peşəkarlıqdan doğan bir vəsatət verilib".

Büdcə dəyişikliyi gündəmdə - hökumətə tənqidlər var

Ekspert: "Hökumət iki təhlükəli məqamı nəzərə almalıdır"


Xəber verdiyimiz kimi, 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər paketi Milli Məclisə daxil olub. Paketdən aydın olur ki, bütçə gəlirlərində artımların osas hissəsi Dövlət Neft Fondundan transfertin payına düşür - 1 milyard 750 min manat.

Bütçəyə artıq daxil olacaq vəsaitləri hökumət dövlət və ictimai bütçələrin gəlir və xərclərinin tarzlaşdırılmasına, dövlətin müdafiə və təhlükəsizliyinə daha da artırılmasına, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsinə (Pensiya və sosial müaviniyyətlərin, ünvanlı sosial yardımın, təqaüdlerin, dövlət bütçəsinin maliyyələşən təşkilatlarda çalısan işçilərin əmək haqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatı) sərf edəcəyini bildirir.

Bütçəyə dəyişikliyin əsas səbəbi isə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bəzi neft yataqları ("Ümid", "Qarabağ" və "Babək" yataqları) üzrə hə-

ütün yaranan ehtiyaclarıdır.

Bütçəyə nəzərdə tutulan dəyişiklikləri "Yeni Müsavat" a şəhər edən iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, qəbul olunandan cəmi 6 ay sonra baş maliyyə sənədində dəyişikliyin olunması düzgün addım deyil: "Bütçəyə o zaman dəyişiklik edilir ki, buna ciddi zərurət yaranan hansısa fövqəladə hadisə baş versin: yəni təbii fəlakət üzündən dağıntılar olsun və bu, külli miqdarda vəsatət tələb etsin. Yaxud təcili olaraq ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi zərurəti ortaya çıxın. Elə şəraitlərdə, bəli, dövlət bütçəsinə, onun gəlirlər və xərclər hissəsinə dəyişiklik etmək mümkündür. Amma əvvəlki illərin təcrübələrini də nəzərə alan da görür ki, bizdə bu, ənənə halını alıb. Altı ay əvvəl qəbul olunmuş layihəyə yenidən baxıllı, gəlirlər-xərclər artırıllı".



Eksperta görə, bütçə dəyişikliyinin əsas səbəbi neftin

dünya bazar qiymətinin bütçədə fiks olunandan yuxarı olması nəticəsində əlavə gelirlərin əldə olunmasıdır: "Neftin qiymətinin yüksək olması əlavə gelirlər getirir. Hökumət də dərhal həmin gelirləri xərcləmək üçün bütçəyə dəyişiklik edir. Həmişə də Dövlət Neft Fondundan bütçəyə transferin məbləği artırılır. Yalnız ötən il belə olmadı. 2017-ci ildə bütçəyə yenidən baxılan zaman fonddan nəzərdə tutulan məbləğ artırılmadı. Hətta böhran ilə olan 2016-ci ildə də bütçəyə yenidən baxılıb - fevral ayında. Onda bütçə xərclərini təmin etmək üçün Neft Fondundan 2 milyard manat əlavə vəsatət celb edildi. Yeni həm bütçəyə dəyişikliyinin özü, həm də bunun Neft Fondu vəsaitlərinin daha çox xərclənməsi hesabı-

na edilməsi mənfi tendensiyadır".

P.Heydərovun fikrincə, artırılan gelirlərin iri dövlət şirkətlərinə yönəldiləsi bu il bütçə dəyişikliyinin daha bir mənfi tərifidir: "Ola bilsin ki, o şirkətlərin tesərrüfat fəaliyyətlərinin icrası üçün vəsatət ehtiyacları həqiqətən var. Lakin aydın məsələdir ki, bu ehtiyaclar ilin ortasında yaranmayıb, onları bütçə hazırlanarken de nəzərə almaq mümkün idi. Yəni bilavasitə ilin ortasında fövqəladə hadisə baş vermediyi təqdirdə o şirkətlərin ehtiyaclarını bütçə dəyişikliyi üçün əsas getirmək ele də məntiqi görünür. Əger bütçənin artan gelirləri böhran dövründə qeyri-neft sektorunun inkişafı üçün qurulan planların, hazırlanın tədbirlərin icrasına yönəlcəkse, onu alqışlamaq olar. Bu il dəyişikliyin mahiyyətində bu

dayanmalıdır".

Müsahibimiz deyir ki, bütçə xərclərinin artırılması Azərbaycanda inflasiyani artırıbilər: "Dövriyə əlavə pulun daxil olması makroiqtisadi sahitliyə təhlükə yarada bilər. Diğer tərefdən, dünya bazarında neftin qiymətinə o qədər də bel bağlamaq olmaz. Nəzərə alımaq lazımdır ki, hazırkı qiymətləri formalasdırıban əsasən siyasi amillərdir və onların da davamlı olacağı ciddi sual altındadır. Yəni iki təhlükeli məqam var ki, bunlar nəzəre alınmalıdır. Birinci, xarici risklərin hələ də mövcud olması, biz onlardan siyasetləndirməməsi. İkinci, bütçə xərclərinin, dövlət investisiyalarının artırılmasının bir sıra makroiqtisadi göstəriciləri - inflasiya və manatın məzənnəsinə mənfi təsiridir".

□ Dünya SAKIT,
"Yeni Müsavat"

Son günler Gürcistanın Marneuli rayonunda baş verenler Azərbaycanı da ciddi narahat edir. İlk olaraq, rayonun azərbaycanlı icra başçısı Temiz Abazovun saxlanılması ve ardınca Gürcistan Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanova qarşı cinayət işinin açılması proseslərin xoşagelməyən məcraya doğru getdiyini göstərir.



Məlumat üçün bildirək ki, azərbaycanlı icra başçısı və deputatın başına gələnlər bir hadisədən qaynaqlanır. İyunun 11-də Tiflisde etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs facebook üzərində canlı yayım edərək T. Abazov ve Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanishvili qarşı təhqirəmiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb. Görüntülərdə T. Abazovun da olduğu iddia edilir. Video qısa müddət ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub. T. Abazov öz növbəsində görüntülərdən xəbəri olmadığını bildirib. Gürcüstan Baş Prokurorluğu A. Süleymanovu Marneuli sakininə qarşı zorakılıqla ittiham edir.

Proseslərin bu şəkildə davamının Gürcüstan-Azərbaycan münasibətlərinə de ciddi zərbə vura biləcəyi ehtimal edilir. Azərbaycan XİN-in məsələ ilə bağlı mövqe bildirməsi vacib hesab olunur. Əksəriyyət bu basqlıların təsadüf olmadığını, bir gürcü şəhərinin icra başçısının deputatının azərbaycanlı olmasını Gürcüstan iqtidarıının həzm edə bilmediyini və bu səbəbdən hər iki şəxsi bu cür yollarla sıradan çıxarmaq üçün hərəkətə keçdiyini düşünür. Bunun əksini düşüñərək, məsələnin araşdırılmasından sonra Azərbaycan tərəfin mövqeyini bildirməsini vacib sayanları da var.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Zahid Oruc "Yeni Müsavat" açıqlamasında bildirdi ki, Azərbaycanın Gürcüstanda həyata keçirdiyi yüksək tədbirlərin en mühüm hədəflərindən biri orada yaşayış soydaşlarımızın hüquq və azadlıqlarının, mənafətərinin qorunması, mədəni durumlarının, həyat tərzlərinin yaxşılaşdırılması, dövlətimiz tərəfindən elave yardımın göstərilmesidir: "Bu çox önemli bir məsələdir. Dövlətlərarası əlaqələr qurularkən orada yaşayış etnik, milli topluluqlar

tün hallarda bu bir müsbət yenilik idi. Bu şəxs səsləndirdiyimiz problemlərlə bağlı daha radikal islahatlar apara bilərdi. Lakin o, sadəcə, bir icra başçısı oldu. Hazırda baş verən hadisə çox utanc getirən bir şeydir. Biri digərini söyür, hətta onun ailəsini belə söyüşlə dilinə getirir. Yeni başından böyük qələt etdi. Amma bunun cəza yolu kündə, bucaqda olmamalıdır. Ortada bir hüquq var və bununla hərəket edilməli,

Marneulidə azərbaycanlılarla

baglı ne bas verir?

Deputat Azər Süleymanova qarşı cinayət işinin açılması proseslərin xoşagelməyən məcraya doğru getdiyini göstərir; Bakıdan reaksiyalar

amili nəzərə alınır. Bir sıra Azərbaycan daha da şaxə-sahələrdə Gürcüstandakı soydaşlarımızın problemləri hələ de qalmaqdadır. Son hebslərdə milli-etnik əlamətlər varmı və ya Gürcüstan hakimiyyətində təmsil olunan müəyyən qrupların işidimi, burada xarici keşfiyat orqanlarının Azərbaycan-Gürcüstan arasında münasibətləri pisləşdirmək niyyətləri var kimi suallar mövcuddur. Bu adı bir hadisədirmi, onun üzərində siyasi rənglər axtarmayaqmı kimi suallar da ola bilər. Buluların hamısı mütləq müvafiq orqanlar tərefindən araşdırılmalıdır. İstəmərəm ki, bizim parlament üzvlərinin verdiliyi şəhərlər hökm kimi təsir bağışlaşın. Hər zaman dediyim kimi, bir daha dile getirirəm ki, Gürcüstan dövlətçiliyi ayaqda qalmışa görə Azərbaycana borclu olduğunu qətiyyən hiss etmir, duymur. Gürcü elitəsi kifayət qədər etibarsızlıqlar nümayiş etdirir. Sanki onlar Ermenistan-Azərbaycan münaqışından daha çox qazanmaqdə davam edirlər. Bunlar həqiqətdir, inkar etmək olmaz. Azərbaycanlılar orada separatlıqlıda heç zaman özlərini göstərməyiblər. Hətta mədəni muxtarlıyyət məsələsini belə qoymurlar. İdareçilikdə təmsil olunmadıktı kvota məsələni bele qoymuruq. Şübhəsiz ki, Azərbaycan tərəfi orada yaşayan insanların dil öyrənmələrinə böyük önem verir. İstərəm ki, soydaşlarımız yüksək təhsilə yiyələşsinlər, bunun üzərində canlı bu vəzifəyə gəldi. Bü-

Azərbaycan daha da şaxə-lənmış olsun, o qüvvələre söykənə bilsin. Gürcüstan dövlətçiliyinin içərisində yer alanların bilirsınız ki, böyük əksəriyyəti etnik-milli kökənine görə qarşıqlıqlar, onları teyin etmək çox çətindir. Ad-soyad özü kimi səslenəcək, amma mahiyyətləri tamam fərqli olacaq. Onlar sanki bizdən daha çox güzəşt qoparmaq üçün daim fəaliyyət aparmaqdadırlar. Çox arzulayıq ki, orada biziyle bağlı problemlər, konkret olaraq, son hebslərlə bağlı bizi qane edən mövqeler təqdim olunsun. Bu məsələyə araşdırma olma-dan reaksiya verilməsinin qəti eleyhinəyəm. Azərbaycan prezidenti daim bu tipli məsələlərdə vətəndaşlarının mövqeyini qoruyub. Məsələnin tam detalları üzə çıxandan sonra daha soyuq-qanlı qiymət vere biləcəyik".

"Borçlı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədi bildirdi ki, Gürcüstanda gərgin siyasi proseslər gedir: "Artıq Gürcüstanda baş nazir istefaya gedib, qarşıda yeni dəyişikliklərin olacağı gözlənilir. Hətta TANAP-in açılışına gürcü hakimiyyətindən bir rəsmiyyət belə qatılmaması da ciddi suallar doğurur. Marneulidə baş verən hadisələr təessüf doğurmağa bilmez. Gürcüstan qanunverciliyində həm icra başçıları, həm də bəlediyələr seçki yolu ilə müəyyən edilir. Temmuz Abasov seçki yolu ilə Marneulidə icra başçısı oldu. Bu da bir ilk idi ki, azərbay-

ca Cavanşir ABBASLI,
"Yeni Müsavat"

iKİ döVLƏT - bir seçki

Zahid SƏFƏROĞLU
zsafaroglu@gmail.com



Türkiyədə kritik seçki zolağı yavaş-yavaş sona ya-xınlaşır. 24 iyun ərefəsi ölkədə siyasi emosiyalar həndəsi ölçüdə artmaqdadır. 9 gün sonra biz yə-qin ki, başqa bir Türkiyəni görəcəyik. Ümid edə ki, bu indikindən güclü və dayanıqlı, indikindən monolit bir ölkə olacaq.

Prezidentli üsul-idarəyə keçdiyi üçün qardaş məmələkətdə əsas diqqət, sözsüz ki, prezident seçkisi-nədir. Bir çox təhlilçilər görə, seçkilərdə ikinci tur da mümkündür. Olsun. İki mərhələli seçki, hər halda, azad rəqabetin, demokratik mühitin göstəricisi hesab olunur.

Ümumiyyətlə, Türkiyədə prezident və parlament seçki kampaniyasının gedişi yetərincə demokratik, bərabər siyasi rəqabet şəraitində keçir. O sırada telekanallar namizədlərin təbliği ilə bağlı, demək olar, ayri-seçkiliyə yol vermir. KİV-lərdə bir-birinə diametral zidd fikir və ideyaların şahidi olur. Qısa, elektoratın düzgün seçimi üçün nə mümkünse, edilir.

Türkiyədə 24 iyun seçkilərinin problemsiz bitmesi Azərbaycana xüsusilə lazımdır. O səbəbə ki, seçkilərdən sonra Türkiyənin əsas diqqəti daxildən xaricə, regional problemlərə, bölgəmizə yönələ biləcək. Türkiyə xalqının mandat verdiyi siyasi qüvvə, yaxud koalisiya arxayın şəkildə dövlətin xarici siyaset kursunu həyata keçirəcək. Nə xoş ki, Azərbaycan mövzusu, Qarabağ məsələsi qardaş ölkədəki siyasi qüvvələrin hamisinin fırqə və hakimiyyət maraqlarının fəvqündə dayanır.

Bu və digər səbəbdən Türkiyə dünyada bizim bənzərsiz və tək mütəfiqimizdir! O üzdən Türkiyədəki istənilən seçkini özümüzdəki seçkilərdən də həyəcanla izləyirik. Bir millet iki dövlət, iki dövlət - bir seçki yəni...

Sözsüz ki, Azərbaycanda hər kəsin qardaş məmələkətdə simpatiya bəslədiyi namizəd ola bilər. Ancaq qərar türk seçicisinindən təbii ki. Tək istəyimiz bu: qardaş ölkədə hansıa namızəd, partiya yox, demokratiya qalib gəlsin. Çünkü "Demokratiyada çarə tükənməz" deyiblər. Məglub qalibi təbrik eləsin, qalib qisasçılığı qapılıb da potensialını rəqibinə qarşı, boş yerə xərcləməsin, seçki rəqibi əleyhine lüzumsuz təftişçiliyə varmasın - Türkiyənin qayğısı indi bu deyil! Qalib şəxs və partiya yalnız Türkiyə maraqlarını özünə hədəf və prioritet götürür.

Ayrı sözlə, seçkilərin legitimliyinin dünya tərəfin-dən, xüsusən də Qərb tərəfindən tanınması çox mü-hüm. Bu, qardaş ölkəyə, onun iqtisadiyyatına, türk lirəsinə qarşı düşmən çevrelerin yeni məkrili planlar qurmasını da xeyli əngəlləyərdi. Ən əsası, hakimiyyətin legitimliyi - daxili sabitlik və toplumun dayanıqlığı üçün vacibdir. Çünkü seçkilərdə iradəsi vaxtaşırı saxtalasdırılan cəmiyyətlər inqilablara, üsyənlərə meylli olur. İşgalçi Ermənistanda son baş verənlər buna sübutdur. İngilab, xüsusən də ölüm-itmə müşayiət olunan inqilab bir qayda olaraq, ölkəni geri atır.

Odur ki, ən yaxşısı, ölkədə hakimiyyətin, dinc, seçki yolu ilə dəyişməsidir. Hakimiyyətin mənbəyi xalqırsa, ayrı cür ola bilməz. Güclü hakimiyyətlər güclü mü-xalafətdən, azad seçkidən qorxmaz. Nədən ki, dövlətin gücü həm də onun siyasi, konstruktiv müxalifətinin gücü ilə ölçülər. Yalnız hakimiyyətin güclü olduğu, müxa-lifətin mövcud olmadığı dövlət isə demokratik sayıl-maz. Totalitar, avtoritar hesab edilər.

Əvəzolunmaz qüvvə, əbədi və əvəzolunmaz şəxs yoxdur. Əbədi olan ölkənin, millətin maraqlarıdır. Şüb-həsiz ki, bunu Ərdoğan və partiyası da anlayır. Hə ne-cə olmasa, o, "xalq mandat verməzsə, bunu da qəbul-ulanacaq" deyib.

9 gün qaldı...

2001-2004-cü illerde Türkîyənin Azərbaycanda səfiri olmuş Əhməd Ünal Çeviközün 24 iyun seçkilərində CHP-nin İstanbuldan deputatlıq namizədiyi irəli sürülüb. Keçmiş səfir İstanbul ikinci bölgədən namizəddir.

Qeyd edək ki, Ü.Ceviköz 2015-ci il parlament seçkilərində CHP-dən namizədiyi iddiaçı olub. Daha sonra isə aktiv siyasetə daxil olub. Bu ilin fevralında isə CHP-nin qurultayında Partiya Məclisinin üzvlüyüne seçilib. Bu sebəbdən də "Qalatasaray" Futbol Klubunun İdare Heyəti üzvlüyündən istefa verib. Ünal Çeviköz həmçinin Ankara Politikalar Mərkəzi adlı analitik siyasi mərkəz yaradıb və ona rehbərlik edib. Bu na qədərsə Çeviköz uzun illər Türkiye XİN sisteminde çalışıb, fərqli vəzifələr tutub.

Əhməd Ünal Çeviköz 1952-ci ildə İstanbulda anadan olub. Kadıköy Maarif Kolecində lisey təhsili alıb. 1974-cü ildə Boğaziçi Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsini bitirib. 1978-ci ildə isə yenə eyni universitetin politologiya fakültəsini bitirib. 1978-ci ildə

2001-2004-cü illərdə Bakıda çalışmış səfir Ünal Çeviköz CHP-dən namizəd olub



Türkiyə Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. Türkîyənin SSRİ-dəki səfirliliyində ikinci katib, Avstriya Bregenz şəhərində isə kon-sul vəzifəsində çalışıb. Ankara Şərqi Dairəsində çalışdıqdan bir müddət sonra Bolqarıstan səfirliyində müstəşar vəzifəsində çalışıb. 1989-cu ildə Ünal Çevi-

köz Türkiye XİN-dən ayrıla-raq NATO-nun qərargahında Beynəlxalq Katiblikdə çalışmağa başlayıb, daha sonra bir müddət İqtisadiyyat, ondan sonra isə Siyaset direktorluğunda işləyib. 1993-cü ildə Brüssel Universitetində beynəlxalq elaqeler üzre magistr dərəcəsi alıb. Bundan sonra isə 1994-cü ildə

2007-2010-cu illərdə yenidən Ankaraya qayıdan Ü.Ceviköz XİN-də müstəşar vəzifəsində işləyib. 2009-cu ildə Türkiye və Ermənistən arasında sərhədlərin açılmasına nəzərdə tutan "Sürix pro-

tokolları" sənədinin hazırlanmasında yaxından iştirak edən Çeviköz bu dövrde bir neçə dəfə İrəvana səfər edib, aktiv danışçılar prosesi aparıb. Bu hadisə Azərbaycanda böyük etiraz yaradıb, ancaq etirazlara baxma-yaraq sənəd Sürixdə imzalanıb. Lakin icra olunmayıb və daha sonra ləğv edilib. Ünal Çeviköz ise 2010-cu ildə Türkîyənin Britaniyadakı səfiri vəzifəsinə təyinat alıb. 2014-cü ilə qədər Londonda çalışan Çeviköz daha sonra vəzifəsini tamaqlaraq Türkiye'ye döñüb. 2014-cü ilin sentyabr ayında öz istəyi ilə təqaüdə çıxıb.

Qeyd edək ki,

Türkiyə sülhməramlıları da prosesde iştirak etsin. Çünkü əger Qarabağ da münaqışının həlli mərhələsinə daxil olsa, örnək kimi, məsələn, Şuşanı götürək. Şuşa ermənilərin mühasirəsində qalır axı. Deməli, orada rus hərbiçiləri ilə Azərbaycan əhalisi heç bir halda razılaşmayacaq. Burada artıq türk sülhməramlıları yerləşdirilməlidir. Əger Rusiya deyirse ki, Türkiye ilə dost münasibəti var, o zaman buna da qarşı çıxmali deyil. Ancaq rusların sülhməramlılar olaraq hansıa sülhməramlı qüvvələrin yerləşdirilməsi gündəmə gəlsin. Ukraynanın özü də məraqlı deyil ki, atəşkəs uzun müddət rayet olunsun və sülhməramlılar yerləssin. Onlar düşünürler ki, necə edib, daha çox torpaqları azad etsinlər. Ara-sıra taktiki döyüş edib, boş əraziləri geri qaytarırlar. Azərbaycan da son zamanlar eyni taktikdən istifadə edir. Məsələn, Naxçıvandakı geri qaytardığımız əraziləri misal getirə bilərik. Ukrayna da Azərbaycan kimi bu yaxınlar-

Kremlin sülhməramlı kələyi - "Qarabağa girəsə, bir daha oradan çıxmaz"

Elxan Şahinoğlu: "Rusiya çox çalışır ki, sülhməramlı qüvvələrin tərkibində Qarabağda yerləssin..."

Ukraynanın Donbas vilayətinə sülhməramlıların gələməsi yenidən müzakirə obyektinə çevrilib. Belə ki, Ukrayna münaqışosunun çözümü üçün yaradılmış "Normandiya formatı"nda danışçıların Berlinde keçiriləcək növbəti dövründə bölgəyə BMT sülhməramlılarının yeridilməsi məsələsinin müzakirə olunacağı gözlənilir. Danışçılarından əvvəl Almanıyanın xarici işlər naziri Heiko Maas deyib ki, belə bir addım 2015-ci ildə Minskdə əldə olunmuş razılaşmanın həyata keçirilməsi istiqamətində "uyğun bir tədbir" sayıyla bildər.

Ukraynanın isə əsas tələbi sına qatılaraq ordu birliyi yaradılar. Ona görə də haqlı olaraq Ukrayna sülhməramlılarının tərkibinde rus hərbiçilərin olmasına istəmir. Azərbaycana geldikdə isə hələ ATƏT-in 1994-cü il Budapeşt sammitində qərar qəbul olunub ki, Qarabağda sülhməramlı qüvvələrin tərkibində maraqlı tərəflər iştirak etməməlidirlər. Maraqlı tərəflər isə həmsədrələr olan Fransa, Amerika və Rusiyadır. Neytral ölkələr olmalıdır. Məsələn, Polşa, Avstriya, Skandi-naviya ölkələri və s. Reallıqda Rusiya çox çalışır ki, sülhməramlı qüvvələrin tərkibində Qarabağda yerləşsin. Açığı, bir ildir mənə müxtəlif mənbələrindən mesajlar gəlir ki, Rusi-

yanın Qarabağ münaqışası ilə bağlı istəkləri var. Bu istəklər onlardır ki, Azərbaycan Avro-piya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır və Qarabağda Rusyanın sülhməramlı qüvvələri yerləşməlidir. Əger Azərbaycan bu 3 şərtlə razılışsə, guya Rusiya Ermənistən hakimiyətinə təzyiq etmekle Qarabağ etrafındaki rayonların azad edilməsini sürətləndirər. Doğrusu, mən buna inanıram. Çünkü biz Rusyanın bu cür ağır şərtlərini yerinə yetirək, işğal faktına son qoyula-

sək, işğal faktına son qoyula-

şıllarla - beş bir terminatımız yoxdur. Digər tərəfdən isə KTMT-yə üzvlüyüümüz de bizişim balanslaşdırılmış xarici siyasətimizin sonu deməkdir ki, bu da Qərblə münasibətlərimizdə ciddi suallar yarada bilər. Ən ağır şərt isə Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsidir. Ele Qarabağ ona görə əlimizdən çıxdı ki, orada rus hərbiçiləri vardı. Ənənəvi şəhərde kütlü olaraq keçirilər və separatçıların sira-

da boş ərazilərini geri qaytarı-

Əli RƏIS,
"Yeni Müsavat"



da. Ona görə də Rusiya sülhməramlıları mövzusunu Ukrayna-

da gündəmə gətməyəcəklər. Ola bilə ki, Avropada bunu kimse gündəmə gətirsən, Rusiya yaltaqlanmağa çalışı-

şılları. Ona görə də Rusiya sülhməramlıları mövzusunu Ukrayna-

"Yeni Müsavat"

Iyunun 12-də Türkiyənin Əskişəhər məntəqəsində Cənub Qaz Dəhlizinin ikinci mühüm həlqəsi olan TANAP-in tətənəli açılış mərasimine Gürcüstan rəhbərliyinin qatılmasına gündəmdən düşmür. Önəmlı bir tədbirdə rəsmi Tiflisi Türkiyədəki səfiri İrakli Koplatadze-nin təmsil etməsi ilə bağlı yaranan suallar durmadan artr.

Politoloq Şahin Cəfərlı hansı səbəblərdən Gürcüstanın belə bir önemli tədbirdə özünü kəndə tutmasının qaranlıq bir məsələ olaraq qaldığını söylədi: "Gürcüstan rəhbərliyinin TANAP-in açılış mərasimine qatılmamasının səbəbi hələ ki qaranlıq qalır. Məlumdur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu mərasime Gürcüstan prezidenti Giorgi Marqvelaşvilini

məhz İvanişvilinin tələbi ilə gerçekləşdi. Fikrimcə, Gürcüstanın TANAP-in açılışında yüksək seviyyədə təmsil olunmaması məhz daxili amillərlə elaqədar olan məsələdir. Bir tərefdən "Gürcü Arzusu"nın içərisində xaos var, digər tərefdən isə hakim partiya prezident Marqvelaşvilinin bu cür tədbirlərdə dövləti təmsil etməsinə qısqanlıqla yanaşır. Üstəlik, bir neçə ay sonra pre-

Gürcüstan rəhbərliyinin son anda tədbirdə iştirak etməmək qərarını verdiyini deyib. Görünür, son ana qəder Gürcüstan rəhbərliyi tədbirdə iştirak edib, etməmək məsələsində tərəddüd edib. Bu, həm ölkədəki daxili siyasi gərgin şəraitle bağlı ola bilər. Çünkü baş bazır istefaya getdi. Eyni zamanda orada Poroşenko da iştirak etdi. Ola bilər ki, Gürcüstan rəhbərliyi Rusiyani qıcıqlandırmak istəməyiblər. Gürcüstan rəhbərliyinin Rusiyada dünya çempionatının açılışında iştirakı barədə məlumatlara da rast gelmediim. Onlar ora, ümumiyyətlə, dəvet olunmuşdum? Təbii ki, TANAP-la futbol çempionatı fərqli seviyyədə olan tədbirlərdir. Ancaq hər

Gürcüstanın TANAP

"boykot" Unun ilginc sebəbləri



Şahin Cəfərli:

"Marqvelaşvilinin Əskişəhər səfərini İvanişvili əngəlləyib"

Nəzakət Məmmədova: "Son ana qədər Gürcüstan rəhbərliyi tədbirdə iştirak edib-etməmək məsələsində tərəddüd edib"

Açılış mərasiminin keçirildiyi yere yaxın ərazidə yerləşən, üç il önce TANAP-in Qarsda keçirilən təməlqoyma mərasimində prezident Georgi Marqvelaşvilinin iştirak etdiyi, CQD-nin əsas iştirakçılarından və transit ölkələrindən sayılan Gürcüstanın indi bu cür addım atması çoxsaylı suallar doğurur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvətindən sonra Gürcüstan rəhbərinin törenə qatılacağı barədə tədbirdə günler öncədən məlumat yayılmışdı. Sanki rəsmi Tiflis son anda belə bir qərar verdi.

Bununla bağlı ekspertlərin mövgəleri heç də birmənali deyil. Çokları burada Rusiya izinin olduğunu düşünür. Kremlin TANAP-in əleyhinə olduğu heç kəsə sirr deyil. Həzirkı gürcü iqtidarı daha çox rusperəstdir. Bu faktları nəzərə alaraq, Gürcüstan hakimiyətinin Rusyanın diktəsi ilə TANAP-a biganə münasibət sərgilədiyi qeyd olunur. Bundan əlavə, Tiflis son günlərdə bürüyən etiraz aksiyalarının da burada mühüm rol oynadığını düşünənlər var.

də dəvet etmişdi. Lakin onun tədbirə hansı səbəbdən qatılmadığına qonşu ölkənin rəsmiləri hələ ki aydınlıq getirməyiblər. Mən bunun Gürcüstan hakimiyyəti daxilində yaranmış vəziyyətdən qaynaqlandığını düşünürəm. Prezident Marqvelaşvili ilə hakim partiya arasında uzun zamandır ciddi soyuqluq var, hətta nə qədər paradoxal görünse də, prezident hökumətə qarşı müxalifətdərdir. Yeni Gürcüstanın həzirkı prezidenti həm də müxalifət lideridir. Digər tərefdən, hökumət ve hakim "Gürcü Arzusu" Partiyasının daxilində xeyli müddətli ki, güclü mübarizə gedir və qrupların çəkişməsi son vaxtlar xeyli şiddetlənib. Sabiq baş nazir, iş adamı Bidzina İvanişvili məhz bu səbəbdən kölgədən çıxaraq yenidən partiyanın başına keçməye məcbur oldu. Çünkü partiyada narazılıq son həddə çatmışdır və Giorgi Kvirişvili proseslərə nəzarəti itirmişdi. İvanişvili faktoru olmasayı, böyük ehtimalla "Gürcü Arzusu" parçalanacaqdı. İvanişvili partiyanın liderliyinə qayitmaqla bunun qarşısını aldı.

Kvirişvili istefası da

zidentin səlahiyyət müddəti bitir və yeni seçki olmalıdır. Mənçə, Marqvelaşvilinin Əskişəhər səfərini də məhz İvanişvili əngəlləyib. Rusiya amilinin burada rol oynadığına inanıram. Çünkü evvəla, Rusiya bu layihəye qarşı aqressiv mövqədə deyil. İkincisi də, avroatantik integrasiya yolunda olan Gürcüstanın Moskvanın təşşirli ilə hərəkət etdiyini düşünmək doğru olmaz. Hesab edirəm ki, bu məsələni böyütməye ehtiyac yoxdur. Gürcüstan rəhbərliyinin açılışa qatılmasına bu ölkənin Azərbaycan və Türkiyə ilə münasibətlərinə mənfi təsir etməyəcək".

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Nəzakət Məmmədova fərqli düşünür: "Açılışda iştirak etməmək məsələsinin Gürcüstanın TANAP ölkələri ilə əlaqələrinə ciddi zərər vuracağını düşünmürəm. Əlbəttə, bu, protokola etinəsizlik kimi qəbul edilə bilər və dəvet olunan tədbirə qatılmamış nəzakət qaydalarına uyğun deyil. Ərdoğanın Gürcüstan prezidentini şəxsən iyunun 1-də telefonla zəng edərək dəvet etdiyi bildirildi. Türkiyənin Gürcüstandakı səfiri də

ikisinin Gürcüstan üçün əhəmiyyəti var. TANAP çərçivəsində bu ölkəyə 2 milyard investisiya qoyulub, Rusiyadakı çempionat isə Putinlə görüş üçün imkan yaradardı. Görünür ki, ölkə daxili gərginlik regional və beynəlxalq tədbirlərde iştirak etməyə imkan vermir".

Sabiq maliyyə naziri, iqtisadişçi alim Fikret Yusifov hesab edir ki, gürcü hökumətinin TANAP-a biganəliyinin müxtəlif səbəbləri var:

"Gürcüstanın ərazisindən keçərək Avropaya qaz daşıyacaq bu kəmər Avropanın qaz təchizatının şaxələndirilməsində öz sözünü deyəcək əsrin nəhəng enerji layihəsidir. Bu kəmərin Gürcü hökumətinin razılığı ilə baş tutub. Gürcü hökumətinin rəhbərliyinin TANAP-in açılış mərasimində iştirak etməməsi gürcü aqılınnı və gürcü isteyinin neticəsi deyil. Bu gün Gürcüstan ictimai-siyasi durum bir o qədər də sabit deyil. Belə bir vəziyyətdə Gürcü hökumətinin TANAP-a qarşı bu qədər biganə qalmasının başqa kökləri var. Müstəqillik dövründə Azerbaycanın regional enerji

"Gürcüstan dövləti başa düşməlidir ki, onun inkişafının əsas mənbəyi məhz Azərbaycandır"

Deputatdan Tiflisə çağırış: "Azərbaycanla dostcasına dolanmaq lazımdır"

"Gürcüstan hökumətinin TANAP-in açılışında nə səbəbə iştirak etmədiyini deye bilmərəm. Amma dəvet olubsa, Gürcüstan hökuməti açılışda iştirak etməli idi. Çünkü Gürcüstəndən keçən bu kəmərin çekilməsində onlar da iştirak ediblər".



Deputat Vahid Əhmədov bu fikirləri "Yeni Müsavat" a açıqlaması zamanı bildirdi. "21-ci əsrin" layihəsi hesab edilen TANAP-in 12 iyunda baş tutan açılış mərasimində Gürcüstan prezidenti və ya baş nazirinin iştirak etməməsinin səbəbləri barədə danışan deputat bölgədə aktiv siyasi proseslərin cərəyan etdiyini də vurğuladı: "Gürcüstəndə da vəziyyət gərgindir, baş nazir istəfa verib. Ola bilər ki, Türkiyədəki mərasimde iştirak etməməsi daxili gərginliklə bağlı olub. Amma Gürcüstan səfiri də bu mərasimde iştirak edib. Səfir özü də rəsmi şəxsdir və ölkəsinə təmsil edib".

V.Əhmədov bu arada Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyətinin başçısı, azərbaycanlı Temur Abazovun hebsi, deputat Azər Süleymanova qarşı cinayət işinin qaldırılması da təsadüfi saymadı: "Orada erməni barmağı da ola bilər. Açığını deyim, baş verenlərdə Rusyanın barmağının olması da istisna deyil". Deputat şübhə etmir ki, Azərbaycan hökuməti baş verenlər hansı formada reaksiya verəcək.

V.Əhmədov vaxtaşırı Gürcüstəndə anti-Azərbaycan məyillərinin baş qaldırmasından təessüfləndiyini bildirdi. Rəsmi Tiflisin unutqanlığını anormallıq saidi: "Mənim hökumət üzvləri ilə müəyyən əlaqələrim var, həmçinin xarici mənbələrdən də bəzi məlumatlar alıram. Gürcüstan dövlətindəki bəzi qüvvələr mütəmadi olaraq Azərbaycana qarşı müəyyən addımlar atır, müəyyən problemlər yaratmaq istəyir. Onlar istəyirək ki, bu yolla əlavə dividəntlər əldə etsinlər. Bakı-Tiflis-Qars dəmir yolu çəkiləndə də tariflərə əlaqədar olaraq müəyyən problemlər yaratmaq istədilər. Sonrakı dövrde də müəyyən addımlar atırlar. Amma Gürcüstan dövləti başa düşməlidir ki, onun inkişafının əsas mənbəyi məhz Azərbaycandır. Bütün kəmərlər, dəmir yolu ordan keçdiyi üçün biz onlara əlavə vəsait qazandırıq. Düzdür, indi onlar Ermənistanla da əlaqəni kəsmirlər, əlavə münasibətlər qurmağa çalışırlar. Nikol Paşinyan Tiflis səfəri zamanı nə danışdı, bilmirəm. Amma ilk gündə demişdim ki, Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı məsələ həll olunmasa, bu dəmir yolu xətti açılın deyil. Çünkü qonşuluğda böyük Türkiyə dövləti var, o da bizi müdafiə edir. Yeni Azərbaycanla dostcasına dolanmaq lazımdır. Bizimlə güc tətbiq etmək, hədə-qorxu ilə dolanmanın vaxtı keçib. Bu, keçmişdə qaldı".

□ ELSAD,
"Yeni Müsavat"

və nəqliyyat layihələrinə bütün yihəsinə bəslədiyi indiki münaqşanlıqlar Rusiya tərəfinə dən gəlib və bundan sonra da gəlməkdə davam edəcəkdir. Rusiya hər hansı bir məsələdə öz maraqlarını qorumağa qalxırsa, o, hökmən həmin məsələ ətrafında intriqə yaratmağa çalışır və çox vaxt da buna müvəffəq olur. Çünkü bu dövlətin xarici siyasetinin ana xətlərindən biri beynəlxalq aləmdə intriqalar yaratmaqla ölkəsinin maraqlarını təmin etməyə yönəlib. Dağılıq Qarabağın işğalı və bu güne qədər torpaqlarımızın işğal altında qalmasına Rusyanın payı nə qədərdirsə, gürcü hökumətinin TANAP la-

□ Cavansir ABBASLI,
"Yeni Müsavat"



Soğan qıymətinə vəkillik

Zamin HACI
 zaminhaci@gmail.com

"Ağa, mənim şahidlərim var ki, bu sərbazlar deyən gündə Hacı Qafurun qucağında bir aylıq oğlunu görübər və soruşublar ki, bu kimdir? Deyibdir ki, mənim oğlumdur. Şahidlər budur, hazırda durublar. Hər birisi sahibi-savad, mötəbər və dindar adamdır."

(Mirzə Fətəli Axundov,
 "Müraciət vəkillərinin hekayəti")

Emin Aslan adında bir gənc hüquqşunas vardır. Aktiv insandır, daima hüquqları pozulanlara yardım etməyə çalışmış, onların Avropa Məhkəməsinə şikayətlərini hazırlamağa kömək etmişdir. Sonra isə Amerikada bir universitetdə hüquq təhsilini davam etdirmiş, Bakıya qayıtmış, ele həmin gün həbs edilib 30 sutka almışdır. Hüquq-mühafizə orqanlarımızın açıqlamasına görə, Emin Aslan camaatı söyə-söyə küçədə gedilmiş. Bunu saxlayıb deyiblər, neinki deyiblər, hətta yalvarıblar ki, ictimai yerde söymək yaxşı hərəkət deyildir, milli mentalitetimiz yaddır, xalqın anası-bacısı bu söyüsləri eşiştir, ancaq heç bir xeyri olmamışdır. Nəhayət, polis məcbur olub Emin müəllimi cəmiyyətdən təcrid etsin. Ədalət zəfər almışdır.

Ümumiyyətlə, bizim xaricdə oxuyanlarda nəsə bele etik pozuntuların baş qaldırması hallarına təsadüf edilir. Yadimizə gəlir, Adnan Hacizadə və Emin Milli adlı iki gənc də xaricdə təhsili başa vurub dönen kimi kafedə camaatı basıb döymüşdülər. O zaman da əlaqədar orqanlar becidi tərpendilər, bu gəncləri tutub hərəsinə 5-10 il yaxın həbs kəsdi.

Ele bu kimi hallar üzündən sonra Təhsil Nazirliyi dövlət xəttiyle xaricdə tələbə qayırmaq proqramına son verdi, indi ancaq camaat özü istəsə uşağını xaricdə oxuda biler. Bu da, əlbəttə, çox təhlükəlidir, uşağın başı pozulur, beyni çöñür... Məsləhətdir ki, uşaqlarımızı burada oxutduraq. Hazırda son zəng çalınır, o üzdən məsləhətimin aktual olduğunu düşünüyəm.

Vəkillər Kollegiyasında təmizləmə əməliyyatlarının sürtənlənməsi isə bizdə fikir yaradır ki, onun 6 aydır qoyulan təzə, gənc, sütül sədri, AYB sedrimiz Anar müəllimin adası olan Anar müəllim nəsə buralarda, milli məktəblərimizdə oxumuş, həyata buradan atılmışdır. Qardaşımız sözün əsl mənasında qılıncı götürüb vəkilləri sağdan-soldan, aşağıdan-yuxarıdan doğramaqla məşğuldur. Onun altı ayda qo-valadığı vəkil sayına mərhum kollegiya sədri Azər müəllim altmış illik fealiyyəti dövründə çata bilməzdı. Anar müəllim səhər kollegiyaya gəlir, dəhlidə kimsə asqırsa dərhal onu vəkillikdən azad edir. Günorta nahar zamanı Anar müəllim doğramac yeyərkən çəçəsə bir neçə vəkilin qanı qaralar, çünki başa düşürər: sədr çəçəyirsə, bir neçə vəkilin kəlləsi uçmalıdır. Ayaqqabısının içəin çıraq dənəciyi girsə, gecə yuxusunu qarışdırısa, Burundi milli futbol komandası uduzsa, Azərbaycan radiosunun "Ovqat" verilişində saz havası çalınmasa, 202 nömrəli avtobusun qapısından hansısa sərnişin yola yixilmasa... Ən müxtəlif, ən çeşidli səbəblərdən sədrin vəkilləri qovmaq imkanları yaradılmışdır. Bunlar isə düşünməyə əsas yaradır ki, yaxın beşyılıqda bizdə prokuror və hakimin aftafasını daşımaga hazır olmayan bir dənə də vəkil qırıntı qalmayacaqdır, ədalət zəfər çalacaqdır, sabitlik bərqrər olacaqdır! "Mamir olub qayasında bitirdim" - şair necə gözəl demişdir.

Ədalət dedim yadına düşdü, bizim "Ədalət" qəzetinin rəhbəri Aqil müəllim bir aralar soğan əkməyin önemindən danışmışdı, hamını bu vacib işə dəvet etmişdi. Buyurun, artıq müraciətin nəticələri vardır, bəzi ticarət nöqtələrimizdə soğanın kilosu 20 qəpiye düşmüşdür. Təsəvvür eləyin. Yازıq kəndli 20 qəpikdən nə qədər soğan satmalıdır ki, həm mayanı çıxartsın, həm əlində beş-on qəpik qışdan çıxməq üçün pul qalsın? Bele çıxır bütün kənd təsərrüfatımız depütatın müraciətinə qoşularaq soğan əkmışdır. İndi biz Aqil müəllimdən xahiş ederdik vəkillik fealiyyəti ilə bağlı da xalqa nəsə müraciət eləsin. Bəlkə damazlıq bir-iki vəkilimiz salamat qalsın.

Sonda bir kitab haqda. Mərhum vəkil Elton Quliyev haqda sənədli kitab çap olunmuşdur. Jurnalıst Sevda Sultanovanın yazdığı kitabda görkəmlı şəxsiyyət Elton bəyin heyati, vəkillik fealiyyəti hərtərəfli, dolğun faktlara işıqlanmışdır. Şəhərin kitab dükanlarından "Elton Quliyev" adlı bu kitabı əldə bilərsiniz. Nəinki vəkil və hüquqşunas, ümumən əsl insan olmaq istəyənlər üçün örnək kitabıdır.

• yunun 7-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə Nazirləri Şurasının toplantısı keçirildi. Həmin toplantıda çıxış edən Rusiyannın müdafiə naziri Sergey Şoyqu dedi ki, MDB-ye üzv dövlətlər Suriyanın yenidən qurulmasına iştirak etməlidirlər. Şoyqunun sözlerine görə, Suriyada həyat normallaşdır və infastruktur çalışmalarına başlamış olar. Lakin burada əsas nüanslardan biri Bəşər Əsəd dir ki, dünya liderlərinin əksəriyyəti onu diktator kimi tanır. Belə bir fikirlər var ki, əgər Azərbaycan təklifi qoşulsara, faktiki Bəşər Əsəd rejiminin güclənməsində iştirak edəcək.

Bele olan təqdirdə Azərbaycan hansı halda Suriyaya girib, orada quruculuq işində iştirak edə bilər?

"Yeni Məsəvət" a danışan deputat Zahid Oruc bildirib ki, Sergey Şoyqu belə bir tədbiri biləvasitə Putinin adından reallaşdırıb: "Bunun da keçirilmə yeri, forması və əsas ağırlıq mərkəzində türkəlli ölkələrin seçilməsinə rəğmən belə göründü ki, bu, konkret olaraq Kreml strateqlərinin xahişidir. Əlbəttə, biz çox arzulayıq ki, həmin məsələ üzrə beynəlxalq təşəbbüsler daha da çoxalısan. Xatırlayaq ki, Suriyanın bərpası üçün hələ Obama dövründə Londonda toplantı keçirildi. Nəticənin ne olduğunu isə müzakirə etmək istəmirəm. Çünkü o zaman İŞİD bayrağı altında toplaşanlar həddindən artıq çoxluq təşkil edirdi. Qara bayraqlar hökmənlər etmək isteyirdilər. Son dövrlər isə menzərə əvvəlkindən çox da fərqli olmasa da, ən azından beynəlxalq qüvvələrin nəzarəti altına keçib və bunun müqabilində əsas terrorçu qüvvələr oradan sıxışdırılıb çıxarılib. Bu baxımdan, bərpa üçün təşəbbüsler olacaq təqdirdə orada misilsiz işlər görmək olar. Ən azından bununla humanitar fəlakətləri ortadan qaldırmaq mümkündür. Həqiqətən də bu, insanlıq qarşısında böyük bir tələbdir. Çox istərdim ki, bu yönələn adımlar siyasi rəng almasın. Əlbəttə ki, bizim burada her hənsi bir yardımımız mehz Rusiyənin və yaxud da ki, İranın səbətinə yardım etmək mənasına gəlməsin. Yaxud da eksi, ABŞ bu istəkdə bulunacağı təqdirdə bizim gedib orada hər hənsi bir hərəkət etməyim Suriya rejimi əleyhinə və ya lehine olan fealiyyət kontekstində dərək edilməsin. Bu reallıqdır ki, Suriya 500 milyard dollarдан artıq vəsaitə ehtiyac duyur. İndi hələ münəqşə tərefləri silahları yərə qoysalar və desələr ki, gəlin bu ölkəni yenidən ən azı fiziki cəhətdən bərpa edək, o zaman 500 milyard dollar lazımdır. Bəs yaxşı, burada bir sual ortaya çıxır: kimdir bu məbədə? Hesablanmışdır ki, ABŞ son illər ora 3 trilyon dollara yaxın vəsait xərcleyib ki, o da yalnız neft və qaz amili kimi məsələlərə görə hərəkət



Rusiyadan təklif: "Azərbaycan Suriyaya gərsin..."

Zahid Oruc: "Rusiya təkbaşına, yaxud da MDB ölkələrinin gücü ilə Suriyani bərpa edəcək qüvvədə deyil"



etdiyi mövqeyini darmadağın qe çəkənlər olacaq. Ancaq deyim ki, bu, dünyada dövlətlərarası münasibətlərin ayrılmaz bir hissəsidir. Həqiqətən də biz xüsusən də sovetlər dövründə onu görürük ki, Panamada və sair kimi yerlərdə təbiə fəlakətlər, yaxud da buna bənzər siyasi faciələr baş verirdi, obraxlı deyilən "dünya ayağa qalxırı" sözü yerinə düşürdü. Hər kəs hərəketləndirdi, müxtəlif addımlar

Deputat bildirib ki, bu məsalənin siyasi tərəfi çoxları düşündürür: "Yaxşı, Qazaxıstan gedib döyüşmür, Belarus daha əsgər göndərmir, ermənilərdən danışmaq isə mümkünsüzdür. Belə olan təqdirdə heç olmasa müəyyən qədər maliyyə yardımını göstərin ki, cari səviyyədə ən azından bir qəsəbənin bərpası mümkün olsun. Ona görə də açıq deyim ki, humanitar aksiyalarda iştirak etməyin tərefindəyəm. Baxmayaraq ki, bunların özüne də daxilde sərf elə maddi-maliyyə nöqtəyi-nəzərində müxalif möv-

atıldı ve problemi bunun sayəsində aradan qaldırırdılar. İndiki reallıq isə tamamilə başqadır. Artıq tam eks prosesin şahidi olur. Xüsusilə də Suriya vəhşeti dünyadaki insan instinctlərini tamamilə korşaltdı. Nəticədə isə daha artıq dərəcədə humanizm üzərində vəhşət qalib gəldi. Ona görə də hamı artıq hadisələri çox sadə bir şəkildə qəbul edir. Ekranlardan evimizə daxil olan 10 minlərlə ölüm hadisəsi, Yaxın Şərqi portretidir. Bu, artıq elə bil ki, onun vizit kartıdır. Avropanın özündə köçküne, qaćqına vermək istədikləri pulu getirib bu adamların doğma yerlərinə xərcəsələr, müəyyən qədər bərpaya kömək oları. Ancaq Türkiyənin özüne vəd etdikləri 3 milyard avronu heç çatdırmadılar. Ona görə də mənim aləmimdə Rusyanın quruculuq istiqamətindəki səylərə heç zamanı da yoxdur. Təklif var ve yeqin ki, dövlət rəhbərliyi özümüzün regional məraqlarımız kontekstində məsələ ilə bağlı qərar verəcək. Lakin Rusiya təkbaşına, yaxud da MDB ölkələrinin gücü ilə Suriyani bərpa edəcək gücə deyil. Xüsusilə də özünnə bəlli sanksiyalarından itirdiyi 100 milyardlarla dollar itki-lər fonunda. Bu, həm də Rusyanın Qərbe göstərisidir ki, Suriya məsələsində tək deyil".

□ Əli RAİS,
 "Yeni Məsəvət"

ABŞ generalı Azərbaycanda

ABS-in Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-major Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Müdafiə Nazirliyinin sayı bildirir ki, səfər çərçivəsində nümayəndə heyəti nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüş keçirib və Silahlı Qüvvələrin Hərbi Oyunları Mərkəzini ziyarət edib.

Müdafiə Nazirliyi və ABŞ-in Oklahoma Ştatının Milli Qvardiyası arasında əməkdaşlıq 2002-ci ildən etibarən həyata keçirilir.

Ştatla Tərəfdəşlilik Proqramı çərçivəsində ABŞ və NATO ilə əməliyyat yüksəlliliyi səviyyəsinin artırılması, peşəkar çavuş heyətinin, hərbi mühəndislərin və hərbi tibb mütxəssislərinin hazırlanlığı sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi aparılır.


Xəbər verildiyi kimi, iyunun 13-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Kremlədə görüşü olub.

Görüşdə Vladimir Putin avqustun 30-da İlham Əliyevin Rusiyaya rəsmi səfərinin olacağını açıqlayıb. O bildirib ki, Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfərinin gedisində iki ölkə arasında münasibətlər hərtərəfli ve dərindən müzakirə ediləcək.

Prezident İlham Əliyev isə onu avqustun sonunda Rusiyaya səfər dəvət etdiyi üçün prezident Vladimir Putinə təşəkkür edib. Eyni zamanda deyib ki, bu gün de bizim kifayət qədər geniş gündəliyimizdəki cari məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan var.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 12-de Rusiyaya işgəzar səfərə gedib. O, iyunun 14-de "Lujniki" stadionunda keçirilən futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib.

Politoloq Qabil Hüseynli "Yeni Müsavat"ın şəhərində bildirdi ki, prezident İlham Əliyev Rusiyaya futbol üzrə 2018-ci il dünya çempionatının açılış mərasimində iştirak üçün işgəzar səfər etsə də, ən yüksək seviyyədə qəbul edilib, Rusiya prezidenti ilə müzakirələr aparıb. Prezidentin avqustun 30-da rəsmi səfərindən gözləntilərə gəlincə, Azərbaycanla Rusiya arasında kifayət qədər müzakirə edilməli məsə-



Görüş yeri təyin edildi: yayın sonu, Moskva...

Qabil Hüseynli: "Ərazi bütövlüyü Azərbaycan üçün gündəmin ən önemli məsələlərindən biri olacaq"

Ilər var: "Prezident İlham Əliyev avqustun sonunda Rusiyaya səfer edəcəyinin məhz Vladimir Putinin dilindən səsləndirilməsi səfərin çox böyük əhəmiyyət daşıdığından xəbər verir. Mən Rusiya mətbuatına internet vasitesilə ötəri bir baxış keçirdikdə son bir həftə ərzində belə bir hakim rəyin şahidi oluram ki, politoloqların xeyli hissəsi, Kremlə yaxın olan siyasi araşdırmaçılar və icmalçı-

lar Rusyanın Cənubi Qafqazda Azərbaycana mühüm əhəmiyyət vermesinin önemini xüsusiətə açıq və təkidlə bir formada tələb etməkdəirlər. Hətta ölkənin prezidenti haqqında xüsusi bir məqale ilə çıxış edən bir qəzet İlham Əliyevin bir sıra müsbət keyfiyyətləri ilə yanaşı, onun Rusiyaya bağlılığı-Rusiyada təhsil almamasını və rus dilini gözel bilməsini xüsusi vurgulamaqla Rusyanın Azərbay-

canla əlaqələrinin intensivləşdirilməsinin zəruriliyini vurğuyayıb. Bir hal müşahidə edilməkdədir ki, Azərbaycan-Rusya münasibətlərinin daha dinamik inkişaf etdirilmesi, onun keyfiyyətə yeni bir mərhələyə qaldırılması məsələsində ölkənin ictimai rəyi ilə siyasi elitanın mövqələri üst-üstə düşməkdədir. Bu pozitif tendensiya inkişaf edən xətt üzrə gedir. Mənim zənnimcə, bu çox diqqət çəkici

bir əlamətdir. Bu əlamət 30 avqustdakı rəsmi səfərdə bir sıra məqamların gerçekleşməsinə getirib çıxara bilər".

Politoloq güman edir ki, Rusiya Azərbaycanla münasibətləri strateji tərəfdəşlilik seviyyəsindən strateji müttəfiqlik saviyyəsinə qaldırmaq istəyir. Bu fonda da Azərbaycanın müyyəyen arzularının olmasına da nəzərdən qaçırırmır: "Əlbəttə, burada ərazi bütövlüyü məsəlesi Azərbaycan üçün gündəmin ən önemli məsələlərindən biri olacaq. Azərbaycanın həm Gömrük İttifaqına, həm Avrasiya İqtisadi Birliyinə qoşulmasına Rusiya tərəfindən müyyəyen arzular ifadə oluna

yasətinə indi konseptual bir zəmin üzərinə qoymaqla istəyir. Bu bölgədəki mövqeyini qoruyub saxlamaq üçün daha etibarlı taktiki addımlar atmaq fikrinə düşüb. Bu səbəbdən mən Azərbaycan prezidentinin 30 avqustda Rusiyaya olacaq rəsmi səfərinin Azərbaycan üçün xüsusiətə ehəmiyyətli olacağı qənaətindəyəm. Bu günlərdə baş tutmuş işgəzar səfərdə də Putinlə Əliyevin isti və mehriban davranışları diqqətdən yaxınlaşmadır. İndidən rəsmi səfərin vaxtnın elan edilməsi o deməkdir ki, ciddi sənədlərin, ciddi razılaşmaların imzalanması gözlənilir. İndidən bu səfəri hazırlamalı olan ekspertlə-

Ankaradan tarixi mesaj - "Azərbaycan və Türkiyənin birgə gücünü görəcəksiz..."

İki qardaş ölkəni indi təkcə orta maraqlar birləşdirmir; **Türkiyədə yaşayan azərbaycanlı politoloqdan sensasion iddia:** "Əliyevlə Erdoğan "İttifaq dövləti" qura bilərlər..."

Bu heftinin müüm geosiyası hadisələrindən biri də odur ki Türkiyədə TANAP kəmərinin açılışı oldu. Cənub Qaz Dəhlizinin (CQD) ikinci mühüm həlqəsi sayılan bu kəmərin qardaş ölkə üçün, Azərbaycan və region üçün əhəmiyyəti barədə yazmışdır. Ən başlıcası odur ki, TANAP da daxil, CQD iki qardaş ölkənin energetik müstəqilliyini və milli təhlükəsizliyini, onların beynəlxalq mövqeyini daha da möhkəmlədəcək, Bakı və Ankarani bölgədə, dünyada daha sanballı söz sahibinə çevirəcək.

"Qərb TANAP xətti ilə qazalannda Türkiyə və Azərbaycanın birliliyinin önemini anlayacaq". "Yeni Müsavat" xəber verir ki, bu barədə dünən Türkiye prezidenti Rəcəb Tayyib Erdoğan təzeəcə açılışı olmuş TANAP-in əhəmiyyətindən dənişarkən deyib. Onun sözlərinə görə, TANAP Türkiyəni regionda dəha güclü dövlətə çevirir. "TANAP-in açılışı və "Türk axını"nın inşası ilə Türkiyə bölgənin energetik xəbər" - deyə qardaş ölkənin işleri vurgulayıb.



Bu, doğrudan da belədir. Nəzərə alsaq ki, getdikcə dünyada iqtisadi amil hər şeydən öne keçir, o zaman qardaş ölkənin iqtisadi qüdrəti və önenminin artmasının ikiqat dəyərdə olduğu anlaşılar. Türkiyənin artan iqtisadi, siyasi, hərbi gücü isə Azərbaycanın qüdrəti, Qarabağ məsələsin-

də ölkəmizə daha sanballı dəstəyi deməkdir.

"Yeni Müsavat" xətirlədir ki, bir neçə gün önce Türkiyənin xərçi işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, "Əger Türkiye

vaxtında lazımi güca malik olsayıdı, Azərbaycan ərazilərinin işga-

bilər və Azərbaycanın şərtləri Rusyanın istəyi arasında bir harmoniya yaratmaqla konkret addımların atılması görüşlərin müzakirə obyeketine çevrilə bilər. Zənimcə, bu müzakirələrdən müsbət nəticələr çıxacağına ümidi bəsləmək olar. Artıq Rusiya Cənubi Qafqazda strateji seçim etmək və özünün inidivit qədər bu bölgədə yeritdiyi qeyri-konseptual, bəzi hallarda tam müəyyənəldirilməmiş si-

ra həmin sənədlərin hazırlanması və razılışdırılması istiqamətində ciddi işə başlamaq haqqında göstəriş verilib. Mən bu səfərin uğurlu olacağı qənaətindəyəm. Hesab edirəm ki, Azərbaycan prezidentinin səfəri Cənubi Qafqazda hökm süren bir səra problemlərin həlliinə töhfə verə bilər".

□ **Etibar SEYİDAĞA,**
"Yeni Müsavat"

daşlığı olmasaydı, bu cür layihənin reallaşdırılması mümkün olmazdı". "Yeni Müsavat"ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında Türkiyədə yaşayışın azərbaycanlı politoloq Toğrul İsmayıllı deyib.
Onun sözlərinə görə, istə Türkiyənin Azərbaycana qoymaqla investisiyalar, istərsə də Azərbaycanın Türkiyəyə yatırımları ilki münasibətlərin inkişafına ciddi təsir göstərir. "Azərbaycanın bu yatırımları sayesində Türkiye iqtisadiyyatı ciddi dəstək almaqdadır. Yeni Azərbaycanla Türkiye iqtisadi-siyasi münasibətləri prezidentlərin sayesində o qədər inkişaf edib ki, hətta "İttifaq dövləti" qurmaq istəsələr, artıq hər şey hazırlı", - deyə politoloq qeyd edib.

Niyə də olmasın. Azərbaycan və Türkiye getdikcə bir-birinə dəha six şəkildə bağlanmaqdır, faktiki, "et-dırnaq" kimi olmaqdadır. Bura hər il ölkənin keçirdiyi orta maraqlı təlimləri, bütövlükde hərbi və hərbi-texnik sahə üzrə əlaqələrin ilərlə dərinleşməsini də əlavə eləsək, mənzərə aydın olar. Bütün bunlar əlbette ki, qeyri-dost dairələri məsus edir, təlaşlandırır, xoflandırır.

Son günlər işgalçı Ermenistanda Naxçıvan (Türkiye) istiqamətində artan təlaş bunun bariz tezahürü sayila bilər. Tecavüzkar ölkədə həm də narahatlıq var ki, Ermenistanda "məxməri inqilab" nəticəsində hakimiyətə gəlmış qərbyənlü qüvvələri cəzalandırmaq üçün Moskva gùnun birində Azərbaycanla Türkiyenin Qarabağda hansısa orta, preventiv hərəkətinə göz yuma bilər. Hər halda, Bakı və Ankaranın artan gücünü Rusiya da ciddiye almaq zorundadır...

□ **Siyaset şöbəsi,**
"Yeni Müsavat"

Azərbaycanda ötən ilin ortalarından etibarən manatın dollara nəzərən dəyərsizləşməsi prosesə dayanıb. Buna rəğmən ölkənin ərzaq bazarında bahalaşma davam edir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalasılıb.

Ərzaq məhsulları arasında yağların qiyməti xüsusilə daha çox bahalaşmaya məruz qalıb. Komitenin məlumatından aydın olur ki, may ayı ərzində zeytin və kərə yağılarının qiymətində artım qeyde alınır.

Iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, kərə yağılarının qiymətində davamlı olaraq artım müşahidə olunur: "Halbuki ötən il dekabrın 7-dən Nazirlər Kabinetini tərəfindən "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxlə rüsumlarının dərəcələri"nə dəyişiklik edərək kərə yağı və digər sündən həzirlanmış yağılar üçün tətbiq edilən gömrük idxlə rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müyyənəldədir. Ondan əvvəl isə idxlə rüsumu 15 faiz təşkil edirdi. Bu qərar 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ile rüsumun dərəcəsi 3 dəfə endirilsə də, kərə yağının qiymətində ucuzaşma qeyda alınmadı, eksine, bahalaşma müşahidə olundu. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxlə rüsumun dərəcəsinin yüksək olması ilə deyil, başqa səbərlərle bağlıdır".

Iqtisadçı-alimin fikrincə, Nazirlər Kabinetinin müvafiq qərarı ile bağlı deyil: "Biz kərə

qərarı ilə endirilən rüsumlardan 6 aydır ki, udan idxlətçilər, uduzan isə büdcə və istehlakçılar olub: "Belə ki, Azərbaycana kərə yağı 15 ölkədən idxlə olunur. Bunun 85 faizi Yeni Zellandiyənin payına düşür. Yeni Zellandiyənən gətirilən kərə yağı isə bazarı bölgüsürən bir neçə şirkətin oligopoliyasındadır. Onlar da öz aralarında qiymət razılışmasına getməklə, kərə yağının neinkin ucuzaşma qoymur, eksine, bahalaşdırırlar. Odur ki, yeni yaradılan, amma hələ də rəhbəri təyin olunmayan istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mərkəzi icra hakimiyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək, onları yağının qiymətinin bahalaşmasında inisəsərəmə meyillərini gücləndirən oligopol şirkətlərə qarşı qanunvericiliyi teleblərinə uyğun tədbirlər görməyə çağırıram".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi də kərə yağının qiymətinin bahalaşmasının gömrük rüsumları ilə bağlı olmadığını açıqlayıb. Komitənin Maliyyə, Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizəğa Hüseynov deyib ki, kərə yağının qiymətində artım gömrük rüsumları ilə bağlı deyil: "Biz kərə

Yağ kimi monopoliyadək kərə yağı bahalaşır

iqtisadçı-alim dövlət qurumuna: "Oligopol şirkətlərə qarşı tədbirlər görün"



yağının rüsumunu 15 faizdən 5 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərqli olmayıb. Deməli, ölkəmizdə bu cür malların qiyməti

gömrük rüsumu ilə əlaqəli deyənilər. Həmin vaxt ictimaiyyətin sərt reaksiyası qarşılığında əsas yağı idxləçiləri xüsusi açıqlama ilə çıxış etdilər. Həmin zaman doğrudan da dünya baza-

rında qiymətlərdə yüksəlmə qeydə alınmışdır. Bunu gömrük idxlə rüsumlarından də aydın görmək olur. Belə ki, gömrük statistikasına əsasən, bu ilin dörd ayında xaricden 4 320.97 ton kərə yağı və süddən hazırlanmış digər yağılar idxlə olunub. Bunun üçün satıcılarla 25 milyon 771.57 min dollar ödənilib. Ötən ilin eyni dövründə ölkəyə 5 276.02 ton eyni məhsul gətirilib, dəyəri isə 20 milyon 269.29 min dollar teşkil edib. Göründüyü kimi, idxlə rüsumları də artıb. Lakin məsələ burası nadir ki, ötən ilin sonlarından etibarən dünya bazarında kərə yağının qiymətində sabitləşmə qeydə alınıb. Yeni idxləçilərin artıq qiymət artımını bu faktorla əsaslandırmazı mümkün deyil. Demək ki, xüsusilə son aylarda davam edən bahalaşmanın kökündə başqa maraqlar dayanır.

□ **DÜNYA,**
"Yeni Müsavat"

Tramp neftin ucuzaşmasını istəyir-ilginc səbəb

Ekspertlər deyir ki, ABŞ-in dünya neft bazarına təsir gücü əvvəlki kimi deyil

ABŞ prezidenti Donald Tramp hesab edir ki, neftin qiyməti çox yüksəkdir. Bu barədə o, özünün twitter səhifəsində yazır: "Neftin qiyməti çox yüksəkdir. OPEC yənə öz işini görür. Yaxşı deyil!"

Xatırladaq ki, bir neçə ay önce də D.Tramp neftin qiymətinin yüksək olmasından gileyənlərək, mövcud qiymətləri "süni" adlandırmışdı. ABŞ prezidenti niyə neftin yüksək qiymətlerinə etiraz edir?

Iqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, D.Trampın etirazı ABŞ-in dünya neft bazarına təsir gücünün azalmasından xəber verir: "Bu, o deməkdir ki, ABŞ-in dünya neft bazarına təsir gücü əvvəlki kimi deyil. Demək, neft üzrə dərəcələrindən rəqabət imkanları əvvəlkinə nisbətən, kifayət qədər genişlənmişdir. Amerika üçün neftin qiymətinin yüksək olması heç də məqsədən yuxarı deyil. Xüsusen də indiki halda... FES-in ucot dərəcəsini artırmasının - 2 faizdək qaldırmasının da bir səbəbi məhz bununla əlaqədardır".

Neft Araşdırma Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, ənənəvi biler ki, neftin qiyməti nə qədər yüksək olsa, ABŞ üçün bir o qədər yaxşıdır: "Çünki şist neft hasilatçıları üçün bu elvərilişlidir. Ancaq belə deyil. Son proqnozlara əsasən, ABŞ 2018-ci ilin yekunlarına görə orta hesabla gündəlik 10,51 milyon barrel neft hasil etməlidir. ABŞ Enerji Administrasiyasının



yenidən qurulması yolunu seçdi".

Trampın mövqeyi bir sualda yaradır ki, OPEC ABŞ-in təzyiqləri qarşısında neft hasilatını artırıb, qiymətlərin aşağı düşməsinə şərait yarada bilərmi? Məsələ burasındadır ki, OPEC və bu təşkilatın üzvü olmayan neft ölkələri son bir ayda hasilatı artırıblar. OPEC-in

aylıq hesabatına görə, 2018-ci ildə qlobal neft tələbatı 98,7 milyon barrel yüksələcək. Bildirilir ki, mayda qlobal neft təkərli aprel ayı ilə müqayisədə gündəlik 270 min barrel artaraq 97 milyon 860 min barrel olub. Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə sutkalıq 100 min barrel çoxalaraq 59 milyon 750 min barele çatacaq.

Hesabatda qeyd olunur ki, OPEC-in xam neft istehsalı mayda aprel ayı ilə müqayisədə gündəlik 35 min barrel artaraq 31 milyon 870 min barrel olub.

OPEC-in dünya neft hasilatındaki payı isə dəyişməyərək 32,6 faiz teşkil edib. Ötən ay OPEC üzrə xam neft istehsalı ən çox Səudiyyə Ərəbistanında artıb. Belə ki, mayda aprel ayı ilə müqayisədə Səudiyyə Ərəbistanının sutkalıq neft hasilatı 85 min 500 barrel

artaraq 9 milyon 987 min barele çatıb.

Azərbaycanda isə may ayı ərzində gündəlik neft hasilatı 801 min barrel teşkil edib. Energetika Nazirliyindən verilən məlumatə görə, bunun 748 min barrelini xam neft, 53 min barrelini kondensat teşkil edib. Gündəlik 635 min barrel xam neft, 53 min barrel kondensat, 17,8 min barrel isə neft məhsulları ixrac edilib.

Beləliklə də, gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılışma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.

Katıldırdaq ki, 2016-ci il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon

barel azaldılaraq 32,5 milyon barele endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Hazırda neft bazarında bütün diqqət iyunun 22-23-də Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitoring Komitəsinin (JMMC) IX iclasına yönəlib. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur.

İ.Şabanın sözlərinə görə, hasilatın artmasına baxmayaq, neftin qiymətləri son 20 gündür ki, faktiki olaraq stabilidir: **76,5 dollar** ətrafında dayışır:

"Baxmayaq ki, arada 74 dollara qədər qısa müddətde enmə müşahidə edilib və 77 dollara qədər artıb. Yeni bazarda bir telətüm yoxdur, baxmayaq ki, OPEC konfransı yaxınlaşır. Demək, KİV-lərdə ara-sıra həyecanlı xəberlər dolşas da, bazar iştirakçıları arasında indiki tənzimlilik pozacaq ele bir hadisə yaşanır. Yeni Səudiyyənin və ya hansısa ölkənin hasilatı artırması, eslində digər bazar iştirakçısının hasilatının azalmasını kompensasiya edir və ya tələbatın artırılması ilə əudulur. Bu isə bazarda qeyri-OPEC ölkələrinin kardinal dəyişilməsinə gətirib çıxaran amil olmayıcaq. Nəticə etibarı ilə ortalamada 70 dollar qiyməti cari il üçün bazar iştirakçılarının qanə edən bir qiymətə əvvilir".

□ **Dünya SAKIT,**
"Yeni Müsavat"

KIVDF

**Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi**

Ermənistanda və Azərbaycanın işgal olunmuş ərazilərində gərginlik nisbətən səngisə də, tam aradan qalxmayıb. Ermenistan hakimiyyətinin son davranışları da mövcud gərginliyi aradan qaldırmağa yönəlib. Ele prezident Armen Sərkisyanın işgal altında olan Azərbaycan ərazilərinə gəlişi və separatçı liderlə görüşü də bundan xəbər verir.

Bu arada Bako Saakyanın 2020-ci ilde "prezident"liyə iddia etməyəcəyi barədə qərarını açıqlaması da onun əleyhdarlarını sakitləşdirməyə xidmət edir. Azərbaycan ərazi-lərindəki terrorçu və separatçı qüvvələrin bir-birinə qarşı çıxmazı İrəvanı da ciddi şəkildə nərəbat edir.

dusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdə xilas etse, hər kəs onlara təşekkür edəcək. Yəni vəzifiyət o həddə çatıb".

Son günlər Azərbaycan ordusunun Naxçıvan istiqamətində yeni mövqelərdə möhkəm-

Bu arada Azərbaycanın işgal edilmiş Dağlıq Qarabağ bölgesinde yenidən etiraz aksiyaları başlayıb (publika.az). Ermenilər Qarabağdakı qondarma rejiminin "prezidenti" Bako Saakyanın istefasını tələb ediblər. Məlumata görə, separatçı "Milli dirçəliş" Partiyası Xankəndinin "Dirçəliş" meydanında mitinq keçirmək istəyib. Lakin separatçı rejimin "polis qüvvələri" meydanı mühasirəyə alıb. Bundan sonra etirazçılar şəhər parklarından birinə toplasıblar. 200 etirazçının iştirak etdiyi aksiyada istəfa şuları səsləndirilib.

lenmesi, raket qoşunlarının yeni herbi bazasının açılışı ve ora-da "Polonez", LORA rakətlərinin nümayisi, habelə artilleriya-raket bölmələrinin döyüş atılı təlimləri Ermənistanda ciddi teşviş yaradıb. Virtu-alaz.org xəbər verir ki, erməni ekspert çevrələri və rəsmi da-ırələri Azərbaycanın irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdıığı barədə bəyanatlar səs-ləndirir, yaranmış vəziyyətin 2016-ci ilin aprel döyüşləri əre-fesini xatırlatdığını deyirlər. Mə-sələn, iki gün əvvəl qondarma "dqr müdafiə nazirliyi" Azərbay-can qoşunlarının "təmas xətti" idarəətini təsdiq etdi.

Qeyd edək ki, iyunun 1-də Xankəndində kütłəvi aksiyalar keçirildi. Nəticədə Saakyan "güt strukturlarının rəhbərlərinin" istefaya göndərdi. Saakyan özü isə 2020-ci ildə qondarma rejimin rəhbərliyinə namizəd olmayıcağını açıqladı. Lakin Qarabağa yerləşdirilmiş ermənilər hesab edirlər ki, Saakyan onları aldadır və o, 2020-ci ildə getse də, "rəhbərliyə" Sarkisyan rejiminin davamçısı olacaq "Qarabağ klani"ndan kimse gətiriləcək. Separatçı "Artsax (Qarabağ) işığı" təşəbbüs qrupu da qondarma rejimin "prezidenti" Bako Saakyanın istefə verməsini tələb edir. Təşəbbüs qrupunun üzvü, erməni kaşfiyatçı Vaan Badasyan iyunun 15-nə qədər vaxt verdiklərini devib.

nin bir neçə istiqamətində cəm-ləşdirildiyi" barədə növbəti hə-yəcanlı bəyanat yayıb. Və bu bəyanatı videogörüntülərlə gücləndirməyə çalışıb. Pilotsuz uçaç aparatdan çəkilmiş gö-rüntülərdə Azərbaycan ordusunun artilleriya bölməlerinin, canlı qüvvəsinin və zirehli texni-kasının hərəkəti eks olunur.

Erməni tərəfi Azərbaycanın təmas xəttində qoşun cəm-ləşdirməsi barədə narahatlıqlarını İrvanda səfərdə olan Minsk Qrupu həmsədrləri ilə də bölüşüb. Ermənistan müdafiə naziri David Tonoyan və xərici işlər naziri Zöhrab Mnatsakanyan həmsədrlərlə bu haqda danışıblar. Təmas xəttindəki vəziyyətlə bağlı tehrif olmuş məlumat təqdim edən erməni müdafiə naziri Azərbay-

Bu arada Xankendinde qondarma rejimdən xilas olmaq istəyən ermənilərin Bakıya üz tuta bilecəyi ehtimalları da gündəmdədir. Erməni politoloq Tigran Qriqoryan qeyd edib ki, İrəvan Qarabağdakı hadisələrə müdaxilə etməsə və Saakyan istefa verməsə, əhali xilas yolunu başqa yerlərdə axtaracaq. "Bu veziyət Bakının "Qarabağdakı ermənilər bizim vətəndaşımızdır" tezisini gücləndirir və dolayısı ilə əhali arasında İrəvana yox, Bakıya yaxınlaşmaq simptomları yüksəlir", - deyə o bildirib. Erməni

can ordusunun Naxçıvan istiqamətində irəliləməsi barədə danışib. Bundan başqa, erməni nazir azərbaycanlı snayperlərin ön xətdə fəaliyyətinə görə, Ermənistən ordusunun itki-lər verdiyini da qeyd edib. Özü-nü qondarma "dqr prezidentinin müşaviri" kimi təqdim edən hansısa Tigran Abramyan deyib ki, Azərbaycan təmas xəttində iyunun 12-dən bəri kəskin feallaşib. Onun sözlerinə görə, ay erzində ilk dəfə Azərbaycan ordusunun xüsusi texnikasının on xətte irihəcmli yerdəyişməsi müşahidə olunub.

sosiooloq David Karabekyan da 1 iyun aksiyalarından sonra bildirmişdi ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa-olsun, xilas olmaq isteyirlər: "Hətta ele insanlar var ki, xilas yolunun İrvandan, yoxsa Bakıdan gəlməsinin fərqliqə varmırlar. Azərbaycan or-

An aerial photograph showing a large-scale construction project of a dry-stacked stone wall. The wall is built in several parallel layers, rising from a base of smaller stones up to a higher level. A large rectangular opening in the middle section is being filled with a large quantity of white aggregate or sand. To the right, a completed section of the wall features a decorative arched opening. In the foreground, a large circular opening reveals the interior of the wall's hollow core. The surrounding terrain is uneven and rocky.

Ermənistanda ve Qarabağ erməniləri arasında müharibə panikası

İşgalçi tərəf Azərbaycan ordusunun torpaqları geri qaytarmaq üçün döyüşə atılmağa hazır olduğu barədə davamlı məlumatlar yayır; erməni ekspertlər çıxış yolunu "Rus NATO" suna müraciətdə görürler; **politoloq**: "Hərbi paraddan sonra ermənilərin narahatlığı daha da artacaq"

gelmemesi olub. Məlumatın
göre, Ermənistən və Azərbay-
can rəhbərliyinin mümkün gö-
rüşünün müzakirə edildiyi top-
lantıda "Qarabağın tərəf kim
çıxış etməsi" məsələsinə,
ümumiyyətlə, toxunulmayıb.

"Fəallaşma müxtəlif cür təzahür edib. Əvvəlcə biz hərb texnikanın hərəkətini müşahidə etdik. Sonra xüsusi təyinatlıların və snayperlərin görünməmiş aktivliyi başladı" - Abramyan "Sputnik Armenia" agentliyinə deyib. Onun sözlərinə görə, paralel olaraq Azərbaycan informasiya cəbhəsinde də fəallaşıb, "Polonez" və LORA raketlərini nümayış etdirib və bütün bunlar ictimaiyyətin mühərabəyə hazırlanmasından xəbər verir.

Azerbaycan ordusunun Naxçıvan istiqamətində irəliləməsi, Yerevan-Gorus-Laçın yoluna nəzarət etməyə imkan verən yeni strateji yüksəklilikdə möhkəmlənməsi də Ermənistanda isterik reaksiyalar doğurmaqdadır. Ermənistən Demokrat Partiyasının sədri, keçmiş baş nazir Aram Sərkisyanyanın mətbuat konfransı keçirərək deyib ki, İrəvan Naxçıvan istiqamətində baş verənlərlə bağlı KTMT-yə müraciət etməlidir. Sərkisyana görə, Azerbaycan tərəfi danışqlardan əlini üzüb və bu kontekstdə Naxçıvanda görülen hazırlıqlar narahatlılığı doğurmaya bilməz.

Xarici işlər nazirinin keçmiş müavini Arman Navasardyan isə Naxçıvanda "Azerbaycan Türkü" hərbi fəallarından

barədə beynəlxalq konfrans çağırılmalıdır.

Ermənistan Müdafiə Nazirliyi isə Naxçıvan istiqamətində baş verenlər barədə həftələrdir hökm süren teşvişi yatırmağa çalışsa da, buna müvəffəq ola bilmir. Nazirlilik bu günlərdə vəd edib ki, jurnalistlərin sərhədin həmin istiqamətinə press-turunu təşkil edəcək və ictimaiyyəti "xüsusi narahatlıq üçün əsas olmadığını" əmin edəcək. Amma bu press-turun nə vaxt təşkil ediləcəyi məlum deyil. çənd Ermənistanın yeni rəhbərliyi uzun müddət idi ki, bu məsələni israrla gündəmə gətirirdi. Görünür, İrvanda Bakılı ilə toqquşmanın öz ziyanlarına olduğunu anlayanlar hələ də var. Erməni şərhçi qeyd edib ki, Azərbaycanın son vaxtları Qarabağ və Naxçıvan cəbhəsi sində ireliləməsi və arsenalına yeni dağdıcı silahları daxil etməsi müharibə təhlükəsi üçün ciddi siqnal oldu. Həmsəndlərin

Azərbaycanın ordusuna müasir silahlar alması artıq ek-sər dairələrdə anlayışla qarşılanır. Əksəriyyət dərk edir ki, bu ölkə işğaldakı torpaqlarını azad etmək haqqında malikdir. "İstənilən yeni tip silahın alınması Cənubi Qafqazda hərbi balansı pozur". Bunu erməni KİV-lərinə açıqlamasında rusiyalı hərbi ekspert, siyasi və hərbi analiz institutunun direktor müavini Aleksandr Xramçixin Azərbaycanın Belarusdan "Polonez" raket kompleksləri,

Politoloq Elçin Mirzəbəylı: “Yeni Müsavat”a dedi ki, Ermenistan tərefinin narahatlığını kifayət qədər ciddi əsaslı var: “Bu, ilk növbədə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi ilə bağlıdır. Cənub Qaz Dağlılığı

an bağlıdır. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, Türkiye - Əsərişir kışəhərdə TANAP-in açılış mərasiminin baş tutması, bu prosesə və ilk növbədə Azərbaycana verilən beynəlxalq dəstək Ermənistandan yeni həkimiyyyətin ciddi şəkildə narahat etməyə hasılıdır. Cümlə

dünya erməniliyinin Ermənis-tanda həyata keçirdiyi Paşın-yan layihəsi üzərində qurulan təbligat kampaniyası Azərbaycana verilən dəstəyin qarşılığında öz əhəmiyyətini itir-məyə, əksinə, işğalçı ölkənin daxilində və etrafında baş verən proseslərə mənfi təsir göstərməyə başlayıb. Belə bir şəraitdə, həm də Ermənistən ordu sunun daxilində baş verən ciddi problemlər, keçmiş ordu rəhbərliyinin korrupsiya ittiha-mı ilə istintaqa cəlb edilməsi, klanlararası kompromat və mövqə savaşının silahlı qüvvələrə keçməsi fonunda yeni siyasi rəhbərlik hərbi əməliyyatların başlanmasıının təkə Azərbaycan torpaqlarının azad edilməsi ilə nəticelənəcəyindən deyil, həmçinin onların hakimiyyətlərinə də son qoya biləcəyindən narahatdır”.

E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycan mütəmadi olaraq hərbi təlimlər keçirir və bu proses ildən-ile daha geniş vüsət alır: "Ordunun peşəkarlıq səviyyəsi yüksəldilir, təlimlər ciddi şəkilde təhlil olunur, təkmilşədirme işi daha intensiv şəkildə davam etdirilir. Həsab edirəm ki, Azərbaycan Silahlı Qüvvələr gündən keçiriləcək hərbi paraddan sonra ermənilərin narahatlığı daha çox artacaq və Ermənistən rəhbərliyinin bəyanatlarının sabun köpüyündən başqa bir şey olmadığını bir daha ortaya qoymaçaq". Ekspert qeyd etdi ki, həmsədrlerin regionala səfəri əsasən, Ermənistənin yeni siyasi rəhbərliyinin münaqişənin həlli ilə bağlı baxışlarının öyrənilməsi və ateqşəs rejimini əməl edilməsi ilə əlaqədardır: "Bu səfərin danışqlar prosesinin bərpa olunmasına gətirib çıxaracağı inandırıcı deyil".

Azərbaycanın Müdafiə Nəzirliyinin mətbuat xidmeti isə ermənilərin narahatlığını normal sayıb, "Biz onszu da Ermenistanla müharibə vəziyyətindəyik" deyə, mətbuat xidmətindən "Yeni Müsavat" a bildirilib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 11 faizdən 10 faizə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 2 faiz seviyyəsində olması barədə qərar qəbul edib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasetin iqtisadi sabitliyi müsbət təsiri nəzərə alınıb.

E.Rüstəmovun dediyinə görə, Azərbaycan Mərkəzi Bankı üçün uçot dərəcəsinin 8 faiz olması komfort hesab olunur: "Ümumiyyətə uçot dərəcəsi 8-10 faiz intervalında ola bilər. Bütövlükdə makroiqtisadi sabitliyin temini üçün məqsədimiz birreqəmli inflasiya, məqbul volatilliye və proqnozlaşdırılabilən məzənnəyə nail olmaqdır. Digər qurumlarla birgə bu istiqamətde işləməliyik".

Baş bankın onu da deyib ki, Azərbaycanda kredit faizləri ilə bağlı seviyyət mürekkebdür. Onun sözlərinə görə, bankların verdiyi kreditlərin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanır: "Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır. Kreditlərə olan tələb və təklif nisbəti müyyənləşdirilməlidir. Men burada sağlam tələb və təklifi nəzərdə tuturam. Bilirsiz ki, bank sektorlu kredit verəndə risklərini qiymətləndirmək isteyir. Makroiqtisadi sabitlik siyaseti, monetar şəraitin normallaşdırılması tədbirləri davam etdiriləcək. Müvafiq qurumlarla birləşkə kreditlərin ekosistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıdır. Bundan sonra yaxın gelecekdə biz kreditlər üzrə faiz dərəcələri-

Baş bankırdən inflasiya və kredit faizi açıqlaması

Ekspert: "Uçot dərəcələri çoxdan aşağı salınmaliydi"



nin aşağı salınması, xüsusilə bazarın teklif etdiyi ipoteka kreditləri üzrə faiz dərəcələrinin birreqəmli seviyyəyə düşməsindən daşına bilərik. Bunun üçün çox işlər görülməliyik".

Hökumət həmçinin 2018-ci ilin sonuna inflasiyanın birreqəmli həddə olacağını proqnozlaşdırır: "Ötən beş ayda orta inflasiya 3,2 faiz olub. Tədiyyə balansının yaxşılaşması davam edib. ÜDM-in 15,4 faiz seviyyəsinə profisit formalışmış. Beş ayda ticarət balansının müsbət saldo 2,1 dəfə, xid-

mətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektor 14,2 faiz yüksəlib. Əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin artmasına səbəb olub. İlkin sonuna da ticarət balansının əlverişli olacağı gözlənilir. İqtisadi aktivlikdə başlamış müsbət dinamika da davam edib. Monetar şəraitin yüksəldilməsi tarazlı makroiqtisadi sabitlikdə balansın yaranmasına xidmet edib. Ötən müddədə pul bazasına artmasına təsir göstərən monetar siyaset yürüdüdülb. Xarici valyutada depozit-

lərin geniş pul kütłəsində çəkisi 2,1 faiz olub".

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, uçot dərəcələri devalvasiyalardan sonrakı dövrde böhranın qarşısını almaq məqsədilə qaldırılmışdır: "İndiki iqtisadi göstəricilərə istinad etsək, uçot dərəcələri çoxdan aşağı salınmalı idi. Amma hamamılık bilirik ki, indiki sabitlik dayanıqlı deyil, xarici bazar şoklarından çox asıldır. Yeni dünya bazarında neftin qiyməti keskin düşəcəyi təqdirdə bu sabitlik pozula bilər. Bu baxımdan, uçot dərəcəsinin ehtiyatla aşağı salınması başdadüşüləndir. Eyni zamanda düşündürəm ki, ilin sonuna inflasiya və qiymətlər (xüsusilə dövlət tərəfindən tənzimlənən qiymətlər) artarsa, uçot dərəcəsinin yeniden qaldırılması da mümkündür".

Azərbaycanda kredit faizlərinin yüksəkliyi neçə illərdir müzakirə olunur. S.Əliyevin fikrincə, ikirəqəmli faiz dərəcələrinin heç bir iqtisadi əsası yoxdur:

"Devalvasiyadan önce ölkədə inflasiya birraqəmli idi, amma kredit faizləri çox yüksək idi. İndi

risklərin yüksəkləridir: "Real sektorda risklər yüksəkdir. Bu isə verilən kreditlərin geriyyatı - mama riskini çoxaldır. Nə qədər ki, belədir, banklar aşağı faizlə kredit verməyəcəklər".

Ekspertin sözlərinə görə, hökumətin qarşısında duran əsas vəzifələrdən biri inflasiyanı sabitləşdirməkdir: "Uzun müddət Mərkəzi Bank manatın sabitliyini təmin etmək idxlə inflasiyasını aşağı salmağa nail olub. Yalnız devalvasiya zamanı bu proses nəzarətdən çıxdı, inflasiya ikirəqəmli həddə çatdı. Hazırda Azərbaycanda inflasiyası seviyyəsinə təsir göstərən bir neçə amil var. Xarici amillərdən biri budur ki, Azərbaycanın əsas ticarət tərəfdəşləri olan Rusiya və Türkiyədə milli valyutalar dollar qarşısında dəyərdən düşür. Bu isə həmin ölkələrdən gələn malların nisbətən ucuzaşmasına səbəb olur. Manatın uzun müddədir sabit qalması idxlə inflasiyasını minimum endirir. Inflasiyaya təsir göstərən daxili amillərdən biri Mərkəzi Bankın dövriyyədəki pul kütłəsinə azaltmasıdır".

□ **Dünya SAKIT,**
"Yeni Məsəvət"

müdafia etmək, müxtəlif siyasi dairələrin maraqlarının bəzən hətta reglament və prosedur qaydaların pozulması hesabına belə həyata keçirilməsinin şahidi olur. Ümumiyyətlə, Avropa Şurasında, AŞ PA və Avropa Parlamenti də daxil, beynəlxalq qurumlarda Azərbaycana qarşı fealiyyət göstərən qüvvələri üç qrupa bölmək olar. Əsas erməni və s. siyasi lobbi qrupları, ikinci transmilli layihələrin iştirakçıları olan iqtisadi lobbi qrupları və nəhayət, hər iki qrupun ölkəməz qarşı fealiyyətinin nəticələrini münasibətlərdə istifadə etməyə çalışıb. Avropa Şurası ilə münasibətlərin hansı seviyyədə olması, Avropa İttifaqı ilə münasibətlərimizdə yeni pille olacaq strateji tərəfdəşliq sazişinin imzalanmasına təsir göstərməyəcək. Məsələ ondadrı ki bu strateji saziş Azərbaycan və AB arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək və tərəflər arasında 1996-ci ildə imzallanmış Tərəfdəşliq və Əməkdaşlıq Sazişini əvəz edəcək. Bu günümüzün bir həqiqətidir ki, ister Avropa qurumları, ister beynəlxalq təşkilatlar və ümumiyyətlə, çağdaş global siyasi müstəvidə hüquq məsələlərə də bəzən siyasi qiymət vermekle təsir etmək əsulları bir adət halını alıb. Lakin hətta bu əsullar belə tərəflərin maraqlı olduğu AB ilə Azərbaycan arasında detallarının müzakirəsi gedən yeni strateji sazişin imzalanmasına mane olmayıcaq".

□ **Etibar SEYİDAĞA,**
"Yeni Məsəvət"

Bakının Avropa Birliyə ilə sazışına AŞPA əngəli - mümkün mü?

Ekspert: "Avropa Şurası ilə münasibətlərdəki soyuqluq prosesə ciddi təsir göstərə bilməz, çünkü..."

Iyunun 25-29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcək. Sessiyanın ikinci günündə lüksemburglu deputat İv Krušenin Rusiyada, Azərbaycanda və bir sıra digər ölkələrdə QHT-lərin hüquqlarının pozulması haqqında məruzəsi deputatların müzakirəsinə çıxarılaçaq.

Xatırladaq ki, qurumun apərelin sonlarında keçirilən yaz sessiyasında Azərbaycana qarşı sərt qərarlar qəbul edilib, nümayəndə heyətimizin rəhbəri Səməd Seyidova qarşı sanksiya qərarı verilib. Bu isə Azərbaycan tərəfinin kəskin nərazılığına səbəb olub, Avropa Şurası-Azərbaycan münasibətlərinə əlavə soyuqluq gətirib.


Yay sessiyasında da ölkəmizlə bağlı qeyd olunan məsələlərin gündəliyə salınması münasibətlərin dəha da gərginleşəcəyi ehtimalını artırır.

Avropa Şurası ilə Azərbaycan arasında son zamanlar münasibətlərdə gərginliyin yaşandığı vaxtda isə Azərbaycanla

Avropa Birliyi (AB) arasında tərəfdəşliq sazişi imzalanması üçün proses aparanır. Bəs AŞ ilə münasibətlər bu prosesə necə təsir edə bilər?

Avropa İttifaqı üzrə mütəxəssis, siyasi analistik Yeganə Hacıyeva "Yeni Məsəvət"a bildirdi ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol alıb, qarşılıqlı əməkdaşlıq tərəflər üçün strateji əhəmiyyət daşıyan bir münasibətdir:

"Hazırda tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında bərabər tərəfdəşliq və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan strateji tərəfdəşliq sazişi



can AB ilə mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində 5 əsas istiqamət-qanunvericilik, nəqliyyat, struktur dəyişikliyi, enerji, mühəbadə və sair programlar üzrə əməkdaşlıq mövcuddur. Uzun illərdir ki, Azərbaycan Avropa İttifaqının Mə-

kezi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrinin inkişafı program layihələri, dövlətlərə neft və qazın ixracı programı layihələrini uğurla iştirak edir və həyata keçirir. Azərbaycan qanunvericiliyinin və prosedurların Av-

ropa İttifaqının standartlarına, beynəlxalq ticarət normalarına uyğunlaşdırılması, yüksək seviyyədə iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və siyasi, təhlükəsizlik dialoqunun aparılması, Azərbaycan mallarının Avropa İttifaqı bazarlarına daxil olmasına asanlaşdırması proqramları mövzular üzrə irəliləyişlər var. Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş mövcuddur. Avropa İttifaqı ilə sazişin digər bəndləri üzrə danışıcılar, ümumi müzakirələr davam edir və bütün bu prosesin aparılması Avropa Şurası ilə münasibətlərdeki soyuqluq ciddi təsir göstərmər. Təsir göstərəcəyi də gözənləndir. AŞ PA bu yay sessiyasında da Azərbaycanla bağlı bir neçə siyasi məsələni gündeliyə daxil edib. Bunlar siyasi məhbus üzrə məruzəçinin teyin olunması və aprelin 11-də keçirilən növbədən kənar prezident seçkilərinə aid müzakirələrdir. Bu müzakirələrə Avropa Şurası ilə münasibətlərin hansı sazişini təşkil edəcək və tərəflər arasında 1996-ci ildə imzallanmış Tərəfdəşliq və Əməkdaşlıq Sazişini əvəz edəcək. Bu günümüzün bir həqiqətidir ki, ister Avropa qurumları, ister beynəlxalq təşkilatlar və ümumiyyətlə, çağdaş global siyasi müstəvidə hüquq məsələlərə də bəzən siyasi qiymət vermekle təsir etmək əsulları bir adət halını alıb. Lakin hətta bu əsullar belə tərəflərin maraqlı olduğu AB ilə Azərbaycan arasında detallarının müzakirəsi gedən yeni strateji sazişin imzalanmasına mane olmayıcaq".

Ekspert xatırlatdı ki, AŞ PA qurumun 47 üzv dövlətinin siyasi qrup nümayəndələrinə formalı şəkildə iştirak etmək əsulları "Müxtəlif siyasi qrupların qurum hesabına öz maraqlarını

**Cümə səhbətləri**

Bismillahir-Rahmanir-Rahim! Mübarek Ramazan ayı ile vidalaşdırıldı. Bağışlanmamız üçün yaradılmış füsetlərdən, imkanlardan necə istifadə etdik? İlahi ziyaftəndən öz payımızı götürə bildikmi? Günün sualları budur.

Ramazan ayı ilə vidalaşarkən salam deyirik

Ramazan ayının son anlarının özünəməxsus xüsusi əməlləri, çalarları mövcuddur. Ayla vidalaşmaqla bağlı İmam Səccaddan (ə) xüsusi bir dua buyurulub. Dıqqəti cəlb edən məsələlərdən biri bundan ibarətdir ki, biz bu duada mübarek aya iyirmi üç dəfə salam veririk. Yəni həmin mübarek vidalaşmaq duasında aya iyirmi üç dəfə salam verilir.

Deyərli İslam araşdırmaçıları mübarek aya bitəndə salam verilməsi ile bağlı çok önemli bir sual ortalığa qoyur. Hamiya məlumdur ki, salam adətən əvvəldə verilər, başlangıçda verilər. Bəs bu, nə məsələdir ki, saqlaşanda salam verilir?

Namazın sonunda salamın deyilməsinin hikməti

Böyük İslam alimləri namazın salamı ile bağlı da bir mühüm nöqtəyə toxunur. Biz namazın sonunda salamlar veririk. Yəni namazda da salam axırda verilir. Namazda salamın axırda verilməsi ilə bağlı çox maraqlı bir izah mövcudur. Bir mömin namaza başlangıç zəmanetində, məddi dünyaya daxil olaraq salam deyir.



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
İlahiyatçı-filosof, İçərisəhər Cümə məscidinin imam-camaati**

lamlarla əlamətləndiririk.

Mübarek ayı artıq geridə qoymuşuq. İmam Səccadin (ə) duasında keçən çox mübarek salamlar var. Hər bir salamın özünəməxsus dərin felsefi mənələri mövcuddur. Vida da göstərilən yalnız bəzi salamlara toxunmaqla da, bəlkə onların mahiyyətini anlamaq olar. Hansı ay ilə xüdahafizleşmeyimizi bilmək üçün həmin salamlara diqqət etmək çox zəruridir.

Hansı ayla vidalaşırıq?

"Ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı, salam olsun sənə!" Mübarek Ramazan ayı - Allahın ən böyük ayıdır. O böyük aydan bu maddi yaşayışın içindən zəmanət bizi ona xatırlayıraq. Onu xatırlayaq, biz bu dünyaya başlangıçımızı edirik.

Ey haqq aşiqlərinin bayramı! Bu ay - Allahın ən böyük ayıdır ve haqq aşiqlərinin bayramıdır. Yəni, biz bəle bir füsetlərdən istifadə imkanından artıq qeyri-ixtiyari məhrum oluruk.

"Ey vaxtlar içerisinde ən kəramətli, həmneşin. Ey günlər və saatlar arasında ən üstün ay, salam olsun sənə!" Vaxtlar içerisinde ən kəramətli, oturub-durulası aydır Ramazan ayı. Bu ayın günləri - ən dəyərli günlərdən, saatları - ən dəyərli saatlardır. Hər anı İlahi tofiqatlarla zəngin bir aydır Ramazan ayı.

"Ey məqamı böyük olan həmnefəs, ayrılığın çox ağır olan ay, salam olsun sənə!" Mübarek Ramazan ayı, məqamı böyük olan həmnefəs idi. Biz bir ay ərzində onunla birgə nefəs alıq, onunla birgə yaşıdq, həməhənq olduq, ona uyğun şəkiləde halımızı tənzimləmək istedik. Bu ayın ayrılığı çox ağır-

dir. Bu xüsusiyyətlərini qeyd edərək, Ramazan ayına salam verməliyik və əslində onunla vidalaşmalıyıq. Hansı ayla vidalaşdığımızı, hansı ayın başa çatdığını bilməliyik.

Ayı qəm-qüssə ilə yola salırıq

"Heç bir zamanların

onunla müqayisə oluna bilmediyi ay, salam olsun sənə!" Bu, bir ay ididi, qəblər onun yanında yumşalardı. Çünkü, elə bir qonşudur ki, onunla qonşuluq hesabına insanın qəlbini yumşalır. Günahları yandıran bir aydır Ramazan ayı. Məğfirət və bağışlanmaqla dolu olan aydır mübarek Ramazan ayı. Məhz buna görə də, vidalaşarkən xatırlayıraq ki, bu ayda günahlarımız azalardı.

Bu ayda azad olanlar

laşdıq...

"Bərəkatı ilə bize gəlib,

günahlarımızı, pisliklərimizi

əmel dəftərindən silən ay, salam olsun sənə!" Gəlməzdən

önçə intizarında olduğumuz,

getdiyindən sonra hicrənindən

qəm-qüssəsində olduğumuz ay, salam olsun sənə!" Gəlməmişdən bu ayın ar-

zusunda olarıq, səbirsizliklə

gözləyərik ki, tez gəlsin. Gedən

zaman qəm-qüssələri olarıq ki,

bu boyda füsetlər imkanını itir-

lən mükafatlarını Fitr bayramında alırlar. Ramazan ayına məhəl qoymayan, öz çirkin əməllərini bu ayda da davam etdirənlər həmin gün məyus və ümidsiz olarlar. Fitr bayramında yaxşı əmel sahiblərinin mükafat alması, pis əmel sahiblərinin isə məyus olması Qiymət günü ilə müqayisə olunur. Həmin hadisə Qiymət gününe çox oxşayır.

Bağışlanmasıq ayı

Mübarek Ramazan ayı - bağışlanmasıq ayı idi. Bu ayda bağışlanmasıq imkanı o qədər geniş idi ki, Məsumlarımızdan (ə) buyurulan hədislərdə bu ayda bağışlanmasıq layiq ola bilməyən insan, uğursuz adam kimi adlanır. Rəvayət olunur ki, "Mübarek Ramazan ayında

İlahi ziyaftəndən payımızı götürə bildikmi?

hər günün axırında iftar vaxtında Allah Təala min-min kəsi cəhənnəm atəşindən azad edir. Elə ki, cümə gecəsi və cümə günü olur, hər saatında min-min kəsi cəhənnəm atəşindən azad edir. Ayın sonuncu gününün gecəsində və özündə o qədər kəsi ki, cəhənnəm atəşindən azad etmişdi, o miqdarda da həmin gün azad edər".

Mübarek ayın hər gündən bağışlanmasıq üçün imkanlar, füsetlər var idi. Bundan başqa, Ramazan ayının cümə günlerinde hər saat bağışlanmaq üçün imkan olur. Mübarek ayın sonuncu günündə isə, bütün ay boyunca bağışlananlar qədər insan bağışlanan və cəhənnəm atəşindən qurtular.

Orucun səbəbi

Mübarek Qurani-Kərimin "Bəqərə" surasının 183-cü ayəsində görürük ki, Allah Təala tərəfindən bizlərə aqıq-aydin bir əmr var: "Ey iman getirənlər! Sizlər üçün oruc yəzildi və qərar verildi, necə ki, sizlərdən öncəkilərə vacib yazılmışdı. Ola bilsin ki, təqvalı olasınız".

Allah Təala aydın bir işarə ilə orucun vacib olmasının səbəbini açıqlayır - bizlər təqvaya yetişək. Təqva - insanın özünü nəzarətdə saxlamasıdır. Təqvalı insan günah edə bilər, amma bunu etmir. Təqva - əqlin və iradənin sayəsində formalasın mənəvi immunitetdir ki, insan onunla iradəvi suretdə günahlardan çəkinir.

Bəzi insanlar var ki, onlar onuzda müəyyən günahları edə bilmir. Bu insana təqvalı insan deyilmez. Amma bir insan da var ki, onun günah etməye gücü çatır, amma etmir.

İradəvi surətdə günahlardan çəkinmək təqva adlanır. Mübarek Ramazan ayında Rəbbimiz oruc tutmağımızın səbəbini onunla açıqlayır ki, bizlər oruc tutmaqla təqvaya çata bilərik.

Allahım, bizləri bu aydan bağışlanmış halda çıxar!

Allahım, bizləri bu aydan çıxan zaman təqva əldə edənələrdən qərar ver!

Allahım, bu aydan sonra da Sənin nəzarətində olmayı, Sənə bəndə olmayı bizlər nəsib et! Amin!

Ramazan ayından sonrakı enis

Bəs Ramazan ayı ilə vidalaşan zaman İmam Səccaddan (ə) buyurulan duadakı salam nədir? Namazla bağlı aydınlaşdırıldıqdan ilhamlanan İslam araşdırmaçıları bildirirler ki, necə ki, insan namazda maddi dünyadan qırılmışdır, mübarek Ramazan ayında da insan mənəvi dənizindən yuxarı qalxmışdır, məlekute yüksəlmüşdür.

Bu enis o qədər ciddi bir vəziyyət yaradır ki, həmin enişmizi duada keçən iyirmi üç salamlı qeyd edirik. Bir aylıq mənəvi aləmə əlçəsumuzdan sonra yenidən maddi aləmə enməmizi əslində həmin sa-

rik. Və ayın bu xüsusiyyətlərini yada salaraq, salam verirk.

İmam Səccaddan (ə) olan bu mübarek duada iyirmi üç dəfəyədək salam veririk mübarek aya. Bu və ya digər xüsusiyyətlər yada salınır və vidalaşılır. Həm də İlahi ziyaftəndən maddi dünyaya qayışımızın başlangıcında salam deyirik. On yeddi saat və ondan çox İlahi ziyaftəndə idik, indi isə əksinə, o füsetlər əldən gedir, dünyənin ziyaftələrinə qaydırır. Dünyanın bizlər üçün yaratdığı "rəngarəng" imkanlara qaydırır.

Qiyamət günü ilə oxşarlıq

Həzrət Əmirələmominin Əli (ə) Fitr bayramlarından birində söylədiyi xütbədə buyurdu: "Ey camaat! Sizin bu gününüz elə bir gündür ki, yaxşı əmel sahibləri onda mükafat alırlar, ziyankarlar, pis əmel sahibləri onda məyus və ümidsiz olurlar. Və bunun Qiyamət gününə çox oxşarlığı var. Bəs öz mənəllerindən çıxıb və bayram namazına yollanmaqla xatırlayın qəbirərdən çıxmaklılığını və Rəbbinə tərəf getməyini.

"Allah tərəfindən səndə azad olanlar nə çoxdur! Nə xoşbəxtir o kəs ki, hörmətinə riayət etdi, salam olsun sənə!" Ramazan ayı - bir aydır ki, bu ayda cəhənnəm atəşindən azad olmaq imkanımız var. Ramazan ayının sonlarında bu iman xüsusişələrdir. Əger Ramazan ayının hörmətini saxlaya bilərikse, onun mahiyyətine uyğun özümüzə apara bilərikse, bu qurtuluş bizə nəsib olur.

"Çoxlu gümənlərimizi əmel dəftərimizdən yuyub, çoxlu eyiblərimizi örtən ay, salam olsun sənə!" O qədər günahlarımız var ki, bu ayda əmel dəftərlərimizdən silinib. Bu ayda o qədər eyiblərimiz var ki, Rəbbimiz onları örtüb. Bu ay - eyiblərin örtülməsi, günahların əmel dəftərindən silinməsi ayı ididi. Belə bir ayla vida-

laşdıq...

Ayı qəm-qüssə ilə yola salırıq

"Heç bir zamanların onunla müqayisə oluna bilmediyi ay, salam olsun sənə!" Belə bir mübarek ayla sa-

Bu oyunu hər iki komandanın olan iki ulduz oyuncunun misirli Məhəmməd Salahla uruqvaylı Luis Suaresin qarşılığında kimi də xarakterizə etmək olar. Amma Salahın ilk oyunda forma geyinib-geyinməsi ilə bağlı hələ ki dəqiq bilgi yoxdur.

Salah bu çempionatda diqqət oldukça böyükdür, hətta Argentina millisinin oyuncusu Leonor Messiden de çox... Bunun əsas səbəbi təbii ki, Salahın 2017-2018 mövsümündə "Liverpool"un heyətində parlamasıdır. 25 yaşlı futbolçu Premyer Liqada 31 qol, 9 məhsuldar örürme, Çempionlar Liqasında isə 10 qol, 4 məhsuldar örürme ilə tarixə düşüb. Salah "Qızıl top"da əsas iddiaçılar sırasındadır. Çempionlar Liqasının finalında "Real"la oyunda çıxınından zədələnərək mey-



Ya Məhəmməd, ya Salah....

Dünyada müsəlmanların nüfuzunu artırıran Misir yiğmasının zədəli hücumçusunun bu gün yaşıl meydana çıxacağı gözlənilir; Portuqaliyanın bəxti yenə getirdi



dani ağlayaraq terk eden Salahın Uruqvaya qarşı forma geyinməsi misirlilər üçün əlavə motivasiya olacaq.

Salah son bir ildə müsəlman dünyasının en parlaq simalarından birinə çevrilib. Onun Misirdə həyata keçirdiyi xeyirxah əməller ölkəsində dillər əzberidir. Xüsusi xəste usaqları üçün xəstəxana tikdirməsi, doğuldugu qəsəbəyə 500 min dollara su çəkdirməsi ona komanda yoldaşları arasında da xüsusi rəğbet qazandır. Allah və dincə səmimi bağlı futbolçudur Salah... Salahla meşq zamanı söhbət edərək şəkil çəkdiren Çeçenistan rəhbəri Ramzan Kadirov müsəlmanları misirli futbolçuya dəstək olmağı çağırıb... Yaxşı çağırışdır. Rəqib güclüdür, amma biz ya Məhəmməd, ya Salah deyik...

İki dəfə dünya çempionu olmuş Uruqvayın bugünkü oyunda qalib gelmək şansı daha çoxdur. Uruqvay futbol ənənəsi olan ölkədir və bugünkü rəqiblərindən çox təcrübəlidirlər. Həmisi demisik, yəni tekrarlamaqdə fayda var. Cənubi Amerikada Braziliyanın və Argentinanın futbol hegemonluğununda kölgədə qalmayan yeganə komanda məhz Uruqvaydır.

Mərakeş - İran millisi ilə qarşılaşacaq. 22:00-da isə Portuqaliya - İspaniya qarşılığması start götürürəcək.

Dünya çempionatının ilk gündənə və ondan daha əvvəl da yarızarafat yazmışdım ki, Azərbaycanın ənənəvi azarkeşlik etdikləri komandalar (Türkiyə və Ukrayna) mundialdan kənardə qaldığı üçün İranı dəstəkleyək. Əlbəttə, ölkəmizdə bu komandanın da azarkeşləri var və niyə de olmasın?

İran yaxşı formadadır, təsədüfi deyil ki, yiğma komanda Rusiyaya vəsiqəni təmin edən ilk



Misir son dəfə mundialda 1990-ci ildə iştirak edib və Rusiyada özlərini göstərməyə çalışacaqlar. Təbi ki, bu təkə Salahan boynunun işi deyil, komanda oyunu mütləqdir. Bugünkü qarşılığında Uruqvay qalib gelmək, Misir isə yeqin ki, ilk xal qazanmaq istəyəcək. Misir qrupda digər iki oyunda - Rusiya və Səudiyyədən xallar qazanmaq istəyəcək, yəni mümkün 5 və ya 6 xal növbəti mərhələ ümidi vere bilər.

Uruqvay millisinin qapıcısı Fernando Muslera oyun ərefəsi deyib ki, Misir yiğmasının oyuncularının əksəriyyətini tənriyə və mili komandanın oyun taktikasına bələddirler. "Biz ilk oyunda mütləq yaxşı nəticə göstərməliyik. Çünkü sonrakı oyundalar çətin rəqiblərlə olacaq", - deyib, təcrübəli qapıcı bildirib.

Misir yiğmasının baş məşqçisi Ektor Kuper isə deyib ki, ilk oyunda qalib gəlmək istəyir: "Uruqvayla heç-heçə etməyi qarşımıza məqsəd qoymamışq. Biz Uruqvayla oyunda 3 xal qazanmağa iddiyalıyq".

İran-Mərakeş: şanslar bərabərdir

Bu gün B qrupunda da ilk oyunlar keçiriləcək. Saat 19:da

və ya 4-2-3-1 sxemi ilə çıxarı ki, bəzi iddialara görə, bu, sürətli dünya futbolu üçün uğurlu taktika deyil. Amma yaddan çıxarmayadı, İran yiğması seçmə mərhələde keçirdiyi 8 oyunda qapılardan top buraxmayıb. Yalnız Suriya millisi ilə əhəmiyyət kəsb etməyən oyunda İran millisinin uğurlu seriyası qırılıb.

Karluş Keyrusun püşkatma mərasimindən sonra dediklərini yenə de xatırlatmaq lazımdır: "Iranın püşküne sevinə bilmərəm. İspaniya və Portuqaliya mənim üçün iki xüsusi komandadır. B qrupunu istər "ölüm", isterse da



üçlükdə olub. 2014-cü il Braziliya mundialında ilk oyunda iranlılar Nijeriya ilə qolsuz bərabərliyə nail oldu. Sonra Argentinaya minimal hesabla (1:0) məğlub olan iranlılar qrup mərhələsinin son oyundunda Bosniya və Hersekoviyyəti qarşısında məğlubiyyətdən (1:3) yaxa qurtara bilmədilər.

2011-ci ildən millini çalışdırılan Karluş Keyrus istəfa verdiyini açıqlasa da, İran Futbol Federasiyası onu buraxmadı və müqaviləni yenilədi. Keyrus neçə illərdi milli komandanı meydana 4-3-3

daxil olmaqla, son 18 oyunda məğlub olmadığının xatırlatmaq lazımdır.

İspanlar şoku adladı, Portuqaliyanı məğlub edə biləcəkmi?

Bu gün keçiriləcək ən maraqlı oyun isə şübhəsiz ki, Portuqaliya-İspaniya qarşılığasıdır.

Maraqlıdır ki, bu yılın arasında ilk oyunu 1921-ci ilin 18 dekabrında keçirilib və birincilər 1:3 hesabı ilə məğlub olub. İndiyədək bu iki mili komanda 36 dəfə qarşı-qarşıya gəlib. 17 oyunda ispanlar, 6 oyunda isə Portuqaliya qələbəni bayram edib. Sonuncu dəfə 2012-ci ildə Avropa çempionatının yarıfinalında qarşılışları və penaltılər seriyasında İspaniya qazanıb.

Məlumdur ki, çempionatın başlamasına bir gün qalmış İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi gözlənilmeden istefaya göndərilib. İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesini az qala xəyanət kimi bir qərar verdiyi üçün onu komandanadan uzaqlaşdırıb. ""Real""in ən yaxşı baş məşqçini almaq istədiyini anlayıram. Ancaq milli komanda bütün İspaniyasıdır. Bu cür davam

etmək olmaz. Lopeteqi bizim xəberimiz olmadan "Real"la müqavilə imzalayıb. Bunu xəyanət hesab etmirəm, ancaq belə qərar verməli idik. Bu cür davranış qəbulunmazdır. Lopeteqi ilə yolları ayırmaga məcbur olduq" - deyə, Rubiales bildirib. Millinin sabiq üzvü Fernando Yerro dünya çempionatında komandaya rəhbərlik edəcək. İspaniya peşəkarlardan qurulmuş komanda olsa da, bu hadise şübhəsiz ki, komandanın oyununa təsirsiz ötüşməyəcək.

Son Avropa çempionu Portuqaliyanın bəxti Fransada getirdi. Qrupdan 3 xal(1) toplayaraq çıxan komanda sürüne-sürüne finala gəldi və məlum... İndi də qruplarında əsas rəqiblərin başına bu iş geldi. Heç vaxt Maradona kimi zəhmətkeş hücumu olmayan Kristina Ronaldo üçün bu son dünya çempionatıdır və yəqin özünü göstərməye çalışacaq. Müdafiəcələrin arxasında gizlənib "mirt" top vurmayıcaq. Bu oyunda rəqiblər bir-birini yaxşı tanırıv ve her ikisi qalib gəlmək üçün çalışacaq. Amma heç-heçə bu qarşılışma üçün ən gözənlənən nəticə olar.

□ Nazım SABİROĞLU
"Yeni Müsavat"

